

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

M.F.AXUNDOV ADINA AZƏRBAYCAN
MİLLİ KİTABXANASI



BAKI VƏ ƏTRAF QƏSƏBƏLƏRİN
SOSIAL-İQTİSADI İNKİŞAFI

BAKI-2009

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

M.F.AXUNDOV ADINA
AZƏRBAYCAN MİLLİ KİTABXANASI

**Bakı və ətraf qəsəbələrin sosial-
iqtisadi inkişafı**

B A K I – 2009

T rtib ed ni:
Redaktor:

A. Babayeva
M.V liyeva

Bakı v   traf q s b l rin sosial-iqtisadi inkişafı:
/T rtib ed n: A.Babayeva; red.: M.V liyeva; M.F.Axundov
adına Az rbaycan Milli Kitabxanası. - B., 2009.- 89 s.

  M.F.Axundov adına Az rbaycan Milli Kitabxanası, 2009

Ön söz

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilir. Bu proqramın davamı olaraq ölkə başçısının 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı (2006-2007)” təsdiq edilmişdir.

M.F.Axundov adına Milli Kitabxananın “Diyarşünaslıq elmi biblioqrafiya” şöbəsi Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dərc olunan materialları toplayaraq “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı” adlı biblioqrafik göstərici hazırlamışdır. Göstərici III fəsildən ibarətdir.

I fəsildə Tədbirlər Proqramı, keçirilən müşavirə və iclaslar, II fəsildə Tədbirlər Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin Bakı şəhərində yenidənqurma işləri ilə tanışlığı və şəhərətrafi qəsəbələrə səfərləri, III fəsildə isə ümumi məzmunlu materiallar toplanmışdır. Göstəricinin sonunda köməkçi aparat: müəlliflərin əlifba göstəricisi, coğrafi adlar göstəricisi və oxuculara kömək məqsədilə “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamları və müxtəlif tədbirlərdə çıxışları da əlavə kimi verilmişdir.

Nəşrlə bağlı arzu və rəylərini Milli Kitabxanaya bildirən oxucu və mütəxəssislərə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Ünvan: AZ-1000 Bakı ş., Xaqani küç. 29;

E-mail: contact@anl.az

URL: www.anl.az

I fəsil

Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı (2006-2007)

1. Tədbirlər Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. **“Bakı şəhərinin qəsəbələrinin** sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı //Azərbaycan.- 2006.- 28 fevral.- S. 1; Xalq qəzeti.- 2006.- 28 fevral.- S. 1; Respublika.- 2006.- 28 fevral.-S. 1.

1.2. Tədbirlər Proqramı

2. **Bakı şəhərinin qəsəbələrinin** 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı //Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.- № 2 .- 2006.- S. 356-409; Azərbaycan.- 2006.- 28 fevral.- S. 5-8; Xalq qəzeti.- 2006.- 28 fevral.- S. 5-8.

3. **Bakı şəhərinin qəsəbələrinin** sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında yerinə yetirilməsi nəzərdə tutulan işlərin maliyyələşdirilməsi haqqında: Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı //Azərbaycan.-2006.-7 mart.- S. 1; Xalq qəzeti.-2006.- 7 mart.- S. 1.

1.3.Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramına həsr olunmuş müşavirə və tədbirlər

1.3.1.Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf perspektivlərinə həsr olunmuş müşavirə

4. Əliyev, İ. Bakının yol infrastrukturu tamamilə yeniləşdiriləcəkdir: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf perspektivlərinə həsr olunmuş müşavirə: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi /İ.Əliyev //Azərbaycan.- 2006.- 28 yanvar.- S. 1.

5. Əliyev, İ. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi: [Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf perspektivlərinə həsr olunmuş müşavirədə] /İ.Əliyev //Azərbaycan.- 2006.- 28 yanvar.- S. 2.

1.3.2.İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərətrafi qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə

6. Əliyev, İ. Qəbul olunmuş proqramın icrası Bakıətrafi qəsəbələrin inkişafında böyük irəliləyişə gətirib çıxaracaqdır: İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərətrafi qəsəbələrin

sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi /İ.Əliyev //Azərbaycan.- 2006.- 28 fevral.- S. 1-2.

7. Əliyev, İ. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi: [Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərtrafi qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə] /İ.Əliyev //Azərbaycan.- 2006.- 28 fevral.- S. 4.

8. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərtrafi qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdir: [Çıxışlar: Abutalıbov Hacıbala; Mərdanov Misir; Piriverdiyev Etibar; Məlikov Əlixan] //Azərbaycan.- 2006.- 28 fevral.- S. 2.

9. Əliyeva, Y. Ölkə iqtisadiyyatı hərtərəfli inkişaf edir: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakının və şəhərtrafi qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə bu inkişafı sürətləndirən amillər önə çəkildi /Y.Əliyeva //İki sahil.- 2006.- 3 mart.- S. 8.

10. Həsənzadə, Ə. Qəsəbələr dirçələcək [Fevralın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafı məsələlərinə dair müşavirə keçirilməsi haqqında] /Ə.Həsənzadə //Gün.- 2006.-1 mart.- S. 5.

11. Qəbul olunmuş proqramın icrası Bakıtrafi qəsəbələrin inkişafında böyük irəliləyişə gətirib çıxaracaqdır: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərtrafi qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdir //Respublika.- 2006.- 28 fevral.- S. 2-4.

12. Quliyev, R. Bakıtrafi qəsəbələrin inkişafında yeni mərhələ: Prezident İlham Əliyev Bakının və şəhərtrafi qəsəbələrin inkişafı ilə bağlı müşavirə keçirdi /R.Quliyev //Respublika.- 2006.- 1 mart.- S. 2.

1.3.3. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin I rübünün yekunlarına həsr olunmuş iclası

13. Əliyev, İ. İlkən nəticələr göstərir ki, 2006-cı il Azərbaycan üçün ən uğurlu il olacaqdır: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin I rübünün yekunlarına həsr olunmuş iclası: Azərbaycan Respublikası Prezidentinin nitqi: [Məqalədə həmçinin Bakı və şəhəratarı qəsəbələrin sosial-iqtisadi inkişafı haqqında məlumat var] /İ.Əliyev //Xalq qəzeti.- 2006.- 9 may.- S. 1-3.

14. Nəsibli, E. Sabunçu rayonunda ölkə başçısının tapşırıqlarını yerinə yetirmək üçün qüvvələr səfərbər edilib:[İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas haqqında] /E.Nəsibli //Azərbaycan.- 2006.- 11 avqust.- S. 4.

15. Yaqubzadə, M. Azərbaycanın sosial-iqtisadi inkişafı sürətlənir: Bu fikir Nazirlər Kabinetinin 2006-cı ilin I rübünün yekunlarına həsr olunmuş iclasında bir daha təsdiqləndi /M.Yaqubzadə //Xalq qəzeti.- 2006.- 11 may.- S. 10.

16. Yusifli, R. Paytaxtın yol problemi uğurlu həllini tapır: Nazirlər Kabinetinin 2006-cı ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında bu məsələ ölkə rəhbəri tərəfindən bir daha gündəmə gətirilmişdir /R.Yusifli //Respublika.- 2006.- 14 may.- S. 3.

II fəsil

Tədbirlər Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərində yenidənqurma işləri ilə tanışlığı və şəhəratrafı qəsəbələrə səfəri

2006

17. Əliyev, İ. Ali məhkəmənin yeni inzibati binasının təməli qoyulmuşdur: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi //İ.Əliyev //Azərbaycan.- 2006.- 9 avqust.- S. 1.

18. Ali məhkəmənin yeni inzibati binasının təməli qoyulmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2006.- 9 avqust.- S. 1.

19. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Exselsior” mehmanxanası dairəsində tikilən yeni körpü və tunellərin təməlqoyma mərasimində iştirak etmişdir //Azərbaycan.- 2006.- 5 avqust.- S. 1.

20. Azərbaycan Prezidenti İlham Əliyev Bakının ətrafında bəzi yerləri su basması ilə əlaqədar yaranmış vəziyyətlə tanış olmuşdur //Azərbaycan.- 2006.-17 may.- S. 1.

21. Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın bir sıra yerlərində yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi ilə bağlı görülən işlərlə tanış olmuşdur //Azərbaycan.- 2006.- 11 may.- S. 3.

22. Bakı Dəniz Vağzalının əsaslı yenidənqurma işlərindən sonra açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2006.- 22 iyun.- S. 1.; Xalq qəzeti.- 2006.- 22 iyun.- S. 1.

23. Bakıda Elmi Onkoloji Mərkəzinin yeni cərrahiyyə korpusunun təməli qoyulmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2006.- 2 iyun.- S. 1.

24. Bakıda müasir tipli iki körpü və iki piyada keçidi istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir //Azərbaycan.- 2006.- 23 dekabr.- S. 8-9.

2007

25. Əliyev, İ. Azərbaycanın ali məktəblərində böyük quruculuq işləri gedir: Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi /İ.Əliyev //Azərbaycan.- 2007.- 9 oktyabr.- S. 1; İki sahil.- 2007.- 9 oktyabr.- S. 2.

26. Azərbaycan Prezidenti İlham Əliyev Bibiheybət ziyarətqah kompleksində olmuşdur //Azərbaycan.- 2007.- 23 dekabr.- S. 1; Xalq qəzeti.- 2007.- 23 dekabr.- S. 1.

27. Azərbaycan Prezidenti İlham Əliyev Əjdərbəy məscidində və onun ərazisində aparılan təmir-tikinti, abadlıq işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 23 dekabr.- S. 1; Xalq qəzeti.- 2007.- 23 dekabr - S. 2.

28. Azərbaycan Prezidenti İlham Əliyev Təzəpir məscidində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 23 dekabr.- S. 2; Xalq qəzeti.- 2007.- 23 dekabr.- S. 2.

29. Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət bayrağı” meydanının yerləşəcəyi ərazi ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 14 noyabr.- S. 1.

30. Azərbaycan Prezidenti İlham Əliyev “İqlim” Elm-İstehsalat Müəssisəsində olmuşdur //Azərbaycan.-2007.-23 dekabr.- S.3; Xalq qəzeti.- 2007.- 23 dekabr.- S. 2.

31. Azərbaycan Prezidenti İlham Əliyev “Peyk” zavodunun açılış mərasimində iştirak etmişdir //Azərbaycan.- 2007.- 23 dekabr.- S. 2; Xalq qəzeti.- 2007.- 23 dekabr.- S. 3.

32. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 14 iyun.- S. 1.

33. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Tarixi Muzeyində təmir-bərpa işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 11 aprel.- S. 1.

34. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk yerüstü piyada keçidinin açılışında iştirak etmişdir: [Heydər Əliyev prospektində] //Azərbaycan.- 2007.- 28 dekabr.- S. 3.

35. Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Zığ-Qala avtomobil yolunun tikintisi, Fəhlə prospektində asfalt ör-tüyünün yenidən qurulması işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 4 noyabr.- S. 1; Xalq qəzeti.- 2007.- 4 noyabr.- S. 1-2.

36. Azərbaycan Prezidenti İlham Əliyev Dövlət İncəsənət Muzeyinin yaxınlığındakı parkda başa çatmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 23 may.- S. 1-2.

37. Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Kuk-la Teatrında, Heydər Əliyev adına Sarayda və Dövlət Rus Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 17 may.- S. 1-2.

38. Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə “Heydər Əliyev xatirə zalı”nın açılışında iştirak etmiş, parlamentin binasında aparılan yenidənqurma təmir işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 10 may.- S. 2; Xalq qəzeti.- 2007.- 10 may.- S. 3.

39. Azərbaycan Prezidenti İlham Əliyev Milli Parkda yenicə istifadəyə verilmiş musiqili fənvarəyə baxmışdır //Azərbaycan.- 2007.- 1 mart.- S. 1.

40. Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın mərkəzindəki bağda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 27 dekabr.- S. 2.

41. Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanında aparılacaq təmir və yenidənqurma işləri ilə marqlanmışdır //Azərbaycan.- 2007.- 4 aprel.- S. 2.

42. Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanının yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur //Respublika.- 2007.- 3 noyabr.- S. 1.

43. Azərbaycanın ali məktəblərində böyük quruculuq işləri gedir: Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 9 oktyabr.- S. 2.

44. Bakıda “Xətai” Ticarət və İstirahət Mərkəzi istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 24 may.- S. 1.

45. Bakıda Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 11 sentyabr.- S. 1.

46. Bakıda modul tipli elektrik stansiyasının açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 23 fevral.- S. 1.

47. Bakıda növbəti yol qovşağı istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 20 mart.- S. 1-2.

48. DİN-nin hospitalının yeni binasının təməli qoyulmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 20 mart.- S. 3.

49. Dövlət Kukla Teatrı əsaslı təmir və yenidənqurmada sonra istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 27 dekabr.- S. 1-2.

50. İstirahət parkı şəhərimizə və yol qovşağı kompleksinə xüsusi yaraşlıq verir: [Prezident İlham Əliyevin paytaxtın şimal qapısında tunelin üzərində salınmış parkla tanış olması haqqında] //Azərbaycan.- 2007.- 20 mart.- S. 2.

51. Prezident İlham Əliyev Bakı şəhərinin Əziz Əliyev və İstiqlaliyyət küçələrində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 2 noyabr.- S. 2.

52. Prezident İlham Əliyev Yaşıl Teatrda aparılan və Bakının digər yerlərində görülməli yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 10 mart.- S. 3.

53. Prezident İlham Əliyev Yaşıl Teatrda başa çatmış yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2007.- 5 may.- S. 4.

54. Prezident tarixi dəyərlərimizin və mədəni sərvətlərimizin qorunmasına xüsusi diqqət və qayğı göstərir: Azərbaycan Prezidenti İlham Əliyev İncəsənət Muzeyinin və Gənc Tamaşaçılar Teatrının binalarında təmir-tikinti işlərinin gedişi ilə tanış olmuşdur //İki sahil.- 2007.- 16 avqust.- S. 3.

Əzizbəyov rayonu

55. Abdullayev, H. Heydər Əliyev ideyaları ilə Azərbaycanın işıqlı gələcəyi naminə /H.Abdullayev //Azərbaycan.- 2006.- 9 may.- S. 5-6.

56. Albalıq yaşayış sahəsində orta məktəb binasının təməli qoyulmuşdur: [Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 30-da Bakının Əzizbəyov rayonunun Buzovna, Türkan, Şüvəlan və Mərdəkan qəsəbələrində olması haqqında] //Azərbaycan.- 2006.- 31 dekabr.- S. 1.

57. Azərbaycan Prezidenti İlham Əliyev “Bilgəh” və “Buzovna” yardımçı stansiyalarının açılışında iştirak etmişdir //Azərbaycan.- 2007.- 7 oktyabr.- S. 1.

58. Azərbaycan Prezidenti İlham Əliyev Bakının Əzizbəyov rayonunun Zirə və Binə qəsəbələrində bir sıra obyektlərin açılışında iştirak etmişdir //Azərbaycan.- 2006.- 17 iyun.- S. 2-4.

59. Azərbaycan Prezidenti İlham Əliyev Türkan qəsəbəsində bir sıra obyektlərin açılışında iştirak etmişdir //Azərbaycan.- 2006.- 11 may.-S. 45.

60. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Əzizbəyov rayonunun Buzovna, Türkan, Şüvəlan və Mərdəkan qəsəbələrində olmuşdur: [Materiallar] //Azərbaycan.- 2006.- 31 dekabr.- S. 1.

61. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Əzizbəyov rayonunun Buzovna, Türkan, Şüvəlan və Mərdəkan qəsəbələrində olmuşdur: Şüvəlan qəsəbəsində Birləşmiş şəhər xəstəxanasının açılışında iştirak etmişdir //Azərbaycan.- 2006.- 31 dekabr.- S. 2.

62. İslamov, G. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənəsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir: [Əzizbəyov rayonunun sosial-iqtisadi inkişafı haqqında] /G.İslamov //Xalq qəzeti.- 2006.- 22 dekabr.- S. 4.

63. Mərdəkandakı Pir Həsən ziyarətgahı yeni görkəm almışdır: [Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 30-da Bakının Əzizbəyov rayonunun Buzovna, Türkan, Şüvəlan və Mərdəkan qəsəbələrində olması haqqında] //Azərbaycan.- 2006.- 31 dekabr.- S. 2.

64. Türkan qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir: [Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir] //Azərbaycan.- 2006.- 31 dekabr.-S. 1.

Xətai rayonu

65. Bakının Xətai rayonunda Heydər Parkının və ulu öndərin abidəsinin açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham

Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2007.- 4 oktyabr.- S. 2; İki sahil.- 2007.- 4 oktyabr.- S. 1.

Qaradağ rayonu

66. Əliyev, İ. İlham Əliyev: Mən çox istəyirəm ki, tezliklə bütün Azərbaycan xalqı rifah içində yaşasın: Qobustan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi /İ.Əliyev //Azərbaycan.- 2007.- 24 oktyabr.- S. 1; Xalq qəzeti - 2007.- 24 oktyabr.- S. 1.

67. Azərbaycan Prezidenti İlham Əliyevin Qobustan rayonuna səfəri: Qobustan Olimpiya İdman Mərkəzinin təməlqoyma mərasimi //Azərbaycan.- 2007.- 24 oktyabr.- S.1.; Xalq qəzeti.- 2007.- 24 oktyabr.- S. 2.

68. Dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat məhz Azərbaycandır: Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna və Qaradağ rayonunun Ələt qəsəbəsinə səfəri: [Materiallar] //Azərbaycan.- 2007.- 25 avqust.- S. 2.

69. Yeni müəssisə Azərbaycanda və Xəzər dənizi hövzəsində fəaliyyət göstərən şirkətlərin maraq dairəsindədir: [Azərbaycan Prezidenti İlham Əliyevin Ələt qəsəbəsinə səfəri] //Azərbaycan.- 2007.- 25 avqust.- S. 3.

Nərimanov rayonu

70. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Ankara məktəbi” məktəb-liseyi ilə tanış olmuşdur: [Bakının Nərimanov rayonunda yerləşən məktəb-lisey haqqında] //Azərbaycan.- 2006.-16 sentyabr.- S. 3.

71. Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nərimanov rayonu ərazisində yeni salınan yolla tanış olmuşdur //Azərbaycan.- 2007.- 15 dekabr.- S. 1.

72. Azərbaycan Prezidenti İlham Əliyev Nərimanov rayonu ərazisində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının

satış yarmarkası ilə tanış olmuşdur //Azərbaycan.- 2006.- 30 iyun.- S. 1.

73. Azərbaycanın Ali məktəblərində böyük quruculuq işləri gedir: Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin yeni tədris binasının açılış mərasimində iştirak edib //İki sahil.- 2007.- 9 oktyabr.- S. 1.

Nizami rayonu

74. Bakıda modul tipli elektrik stansiyasının açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: //Azərbaycan.- 2007.- 23 fevral.- S. 1.; Xalq qəzeti.- 2007.- 23 fevral.- S. 1-2.

Sabunçu rayon

75. Əliyev, İ. Azərbaycan özünün ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir: Bakının Sabunçu rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbənin açılış mərasimində: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi /İ.Əliyev //Azərbaycan.- 2007.- 5 may.- S. 1-2.

76. Əliyev, İ. Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir: Zabrat qəsəbəsindəki 307 nömrəli orta məktəbin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi /İ.Əliyev //Azərbaycan.- 2006.- 16 sentyabr.- S. 1; Mülkiyyət.- 2006.- 16 sentyabr.- S. 1.

77. Azərbaycan Prezidenti İlham Əliyev “Bilgəh” və “Buzovna” yardımçı stansiyalarının açılışında iştirak etmişdir //Azərbaycan.- 2007.- 7 oktyabr.- S. 1-2.

78. Azərbaycan Prezidenti İlham Əliyev Bakının Maştağa qəsəbəsində olmuşdur //Azərbaycan.- 2005.- 21 iyul.- S.1.

79. Bakıda Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi dairəvi avtomobil yolu və növbəti yeraltı piyada keçidi istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir //Azərbaycan.- 2007.- 18 may.- S. 1-3.

80. Bakının Sabunçu rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbənin açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan; Xalq qəzeti; Respublika.- 2007.- 5 may.- S. 2-3.

81. Bakının Zabrat qəsəbəsində Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir //Azərbaycan.- 2006.- 16 sentyabr.- S. 3.

82. Bakının Zabrat qəsəbəsindəki 307 nömrəli orta məktəbin təntənəli açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: [Materiallar] //Azərbaycan.- 2006.- 19 sentyabr.- S. 1-2.

83. Əlizadə, Ş. İlham Əliyev: Azərbaycanın inşafı hərə-tərəflidir: [Zabrat qəsəbəsindəki 307 nömrəli məktəbin təntənəli açılış mərasimi] /Ş.Əlizadə //Respublika.- 2006.- 17 sentyabr.- S. 1.

Suraxanı rayonu

84. Bakıda taxıl terminalının açılışı olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: [Hövsan qəsəbəsi] //Azərbaycan.- 2006.- 31 dekabr.- S. 1.

85. Əhalinin sosial problemlərinin həlli dövlətimizin daim diqqət mərkəzindədir: Azərbaycan Prezidenti İlham Əliyev Günəşli və Hövsan qəsəbələrinin sakinləri ilə görüşmüşdür //Azərbaycan.- 2006.-11 avqust.- S. 1.

86. Niyazov, X. Paytaxta Prezident qayğısı: [İlham Əliyev Suraxanı rayonunun Hövsan və Günəşli qəsəbələrində] /X. Niyazov //Azərbaycan.- 2006.- 18 avqust.- S. 1.

III fəsil

Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı (2006-2007) haqqında qəzet və jurnallarda dərc olunmuş ümumi məzmunlu materiallar

2006

87. “Barmek” Azərbaycan elektroenergetikasına ciddi zərər vurur: [Bakı və Bakıətrafi kəndlərin elektrik enerjisinin təchizatı haqqında] //Azərbaycan.- 2006.- 14 mart.- S. 6.

88. Abbasov, Ə. İnformasiya və kommunikasiya texnologiyaları sektorunda qazanılan uğurlar Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına güclü təkandır /Ə.Abbasov //Respublika.- 2006.- 23 noyabr.- S. 4.

89. Ağayev, Ə. Azərbaycan təhsili dünən, bu gün, sabah: [Məqalədə həmçinin Bakı və ətraf qəsəbələrin 2006-2007-ci illər üzrə məktəb tikintisi və təmiri işlərinin statistikasına haqqında məlumat verilib] /Ə.Ağayev //Respublika.- 2006.- 6 oktyabr.- S. 4.

90. Atakişiyev, M. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir /M.Atakişiyev //Azərbaycan.- 2006.- 13 avqust.- S. 3.

91. Atakişiyev, M. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı sosial problemlərinin həllində əsas stimuldur /M.Atakişiyev //Respublika.- 2006.- 23 dekabr.- S. 9.

92. Bağırov, F. Bakıda yeni körpülər tikilir /F.Bağırov //Azərbaycan.- 2006.- 25 may.- S. 6.

93. Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı //Azərbaycan.- 2006.- 28 fevral.- S. 5-10; Respublika.- 2006.- 28 fevral.- S. 5-9.

94. Bayramov, V. “Barmek” müqavilə öhdəliklərinə niyə əməl etmir?: [Bakının və şəhərətrafi qəsəbələrin sosial-iqtisadi

inkişafına həsr olunmuş müşavirə haqqında] /V.Bayramov //Xalq qəzeti.- 2006.- 4 mart.- S. 4.

95. Bayramov, V. Bakıətrafi qəsəbələrin inkişafı daha da sürətlənəcək /V.Bayramov //Xalq qəzeti.- 2006.-16 aprel.- S. 3.

96. Bayramov, V. Energetika sektorunda vəziyyəti daha da yaxşılaşdırmaq üçün ciddi tədbirlər həyata keçirilir: [Bakı və ətraf qəsəbələrin enerji təminatı haqqında] /V.Bayramov //Xalq qəzeti.- 2006.- 30 iyun.- S. 9.

97. Bayramov, V. Rayonun sosial-iqtisadi problemlərinə diqqət artır: [Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı haqqında] /V.Bayramov //Xalq qəzeti.- 2006.- 12 mart.-S. 5.

98. Bayramov, M. Davamlı inkişafın yolu milli təhsildən keçir: [Bakı şəhəri və onun qəsəbələrinin təhsil sistemi ilə bağlı məlumatlar var] /M.Bayramov //Xalq qəzeti.- 2006.- 3 noyabr.- S. 6.

99. Bayramov, V. Problemlərin həlli üçün əməli tədbirlər görülür /V.Bayramov //Xalq qəzeti.- 2006.- 20 oktyabr.- S. 6.

100. Bəşirqızı Z. Oktay Şirəliyev: Səhiyyəyə ayrılan vəsaitin artım tempinə görə Azərbaycan öndə gedir: [Bakı şəhəri və ətraf qəsəbələrinin sosial müdafiəsinin həlli yolları haqqında] /V.Bayramov //Xalq qəzeti.- 2006.- 31 mart.- S. 5.

101. Cabbarov, X. İlham Əliyev: Bizim əsas arzu və istəyimiz budur ki, insanlarımızın daha firavan yaşamasını təmin edək: [Bakıətrafi kənd və qəsəbələrdə başlanan abadlıq işləri haqqında] //Respublika.- 2006.- 20 may.- S. 2.

102. Cəfərli R. Yaxın iki ildə Bakıətrafi kənd və qəsəbələrin bütün sosial problemləri həll olunacaq: Dövlət başçısının imzaladığı Tədbirlər Proqramında şəhərətrafi yaşayış zonalarının geniş miqyaslı sosial inkişafı nəzərdə tutulub /R.Cəfərli //Azərbaycan.- 2006.- 16 mart.- S. 8.

103. Cəfərli, Y. Bakının kənd və qəsəbələrinin sosial problemləri kompleks şəkildə həll olunur: [Bakıətrafi kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə Dövlət Proqramının

hazırlanması barədə] /Y.Cəfərli //Azərbaycan.- 2006.- 17 yanvar.- S. 1.

104. Əhmədov, Q. Ölkənin yanacaq-enerji kompleksi qış mövsümünə hazırlaşır: [Məqalədə həmçinin Bakıtrafi qəsəbələrdə bir sıra yeni obyektlərin açılışı haqqında məlumat var] /Q.Əhmədov //Azərbaycan.- 2006.- 8 iyul.- S. 1.

105. Əhmədov, V. Azərbaycanın hərtərəfli inkişafına hesablanan Dövlət Proqramları uğurla icra edilir: [Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı haqqında] /E.Hacıaliev //Azərbaycan.- 2006.- 23 may.- S. 2.

106. Ələsgərov, A. Problemlər-perspektivlər: [Bakı Dövlətlayihə İnstitutunun direktoru ilə müsahibə] /A.Ələsgərov //İdeal məkan.- 2006.- № 2.- S. 10-15.

107. Əliyev, A. Əsas diqqət neft hasilatının artırılmasına yönəldilib: [Məqalədə Bakıtrafi qəsəbələrdə bir sıra obyektlərin tikintisi, təmiri və bərpası haqqında məlumat verilib] /A.Əliyev //Xalq qəzeti.- 2006.- 21 iyul.- S. 4.

108. Əliyev, E. Sosial problemlər həllini tapır: [“Bakı şəhəri qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” haqqında] /E.Əliyev //Respublika.- 2006.- 3 may.- S. 7.

109. Əliyeva, İ. Məktəb binaları vaxtında tikilib istifadəyə verilir /İ.Əliyeva // Azərbaycan.- 2006.- 7 sentyabr.- S. 4.

110. Fərəcov, Z. Abşeron: sosial-iqtisadi inkişaf və tərəqqi yolunda: [Bakıtrafi qəsəbələr üçün qəbul olunmuş xüsusi proqram haqqında] /Z.Fərəcov //Respublika.- 2006.- 3 dekabr.- S. 5.

111. Hacıaliev, E. Bakıtrafi qəsəbələrin inkişafında böyük irəliləyişlər nəzərə çarpır /E.Hacıaliev //Azərbaycan.- 2006.- 16 may.- S.1.

112. Hüseyinov, B. Bakıtrafi qəsəbələrin telefonlaşdırılması Tədbirlər Proqramına uyğun olaraq uğurla davam etdirilir /B.Hüseyinov //Azərbaycan.- 2006.- 25 aprel.- S. 5.

113. Hüseyinov, Ə. “Barmek” “Bakelektroavtomat” ASC-nin özəlləşdirilməsi zamanı üzərinə götürdüyü öhdəlikləri də

yerinə yetirməyib: [Bakının və şəhərtrafi qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə haqqında] /Ə.Hüseynov //Xalq qəzeti.- 2006.- 14 mart.- S. 6.

114. Xəlilzadə, F. Bakıtrafi qəsəbələr inkişaf edir /F.Xəlilzadə //Azərbaycan.- 2006.- 4 oktyabr.- S. 7.

115. Xəlilzadə, F. Gözəl Bakı qədrini yetərinəcə bilirikmi?: [Bakının problemləri haqqında] F.Xəlilzadə //Azərbaycan.- 2006.- 26 iyul.- S. 8.

116. İsmayılov, Ə. Yaxın gələcəkdə sosial-iqtisadi sahələrdə daha böyük nailiyyətlər qazanılmışdır /Ə.İsmayılov //Xalq qəzeti.- 2006.- 2 avqust.- S. 3.

117. İsmayılov, Ş. Neft strategiyasının uğurları bizi yeni qəsəbələrə ruhlandırır: [Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı ilə bağlı görülən konkret işlər barədə] /Ş.İsmayılov //Respublika.- 2006.- 9 avqust.- S. 4.

118. İsmayılov, Ş. Neft və qaz hasilatının artırılması ölkəmizin iqtisadi qüdrətini möhkəmləndirir: [Bakı və ətraf qəsəbələrin bir sıra obyektlərinin tikintisi və təmiri haqqında] /Ş.İsmayılov //Xalq qəzeti.- 2006.- 20 oktyabr.- S. 5.

119. İstifadə olunmuş təbii qazın və elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsinin təmin edilməsi dövlət əhəmiyyətli məsələdir //Azərbaycan.- 2006.-19 aprel.- S. 6.

120. Kamal, M. Poçt rabitəsi genişləndirilir: [Məqalədə həmçinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı haqqında məlumat var] /M.Kamal //Respublika.- 2006.- 17 may.- S. 5.

121. Quliyev, E. Milli birlik və həmrəylik yolunda yeni tarixi mərhələ /E.Quliyev //Respublika.- 2006.- 18 mart.- S. 7.

122. Quliyev, R. İlham Əliyev: Bakının yol infrastrukturunu dünyanın ən yüksək standartlarına cavab verəcək /R.Quliyev //Respublika.- 2006.- 29 yanvar.- S. 1.

123. Qurbanqızı, Z. Milli səhiyyəmizin inkişafı naminə: [Bakıtrafi kənd və qəsəbələrin tibb müəssisələrinin yenidən

qurulması haqqında] /Z.Qurbanqızı //Respublika.- 2006.- 1 aprel.- S. 7.

124. Məlikov, Ə. Ölkənin təbii qaz təminatı ilbəil yaxşılaşır: [Məqalədə Bakının şəhərtrafi kənd və qəsəbələrində yaşayan əhalinin sosial-məişət problemlərinin həlli yolları haqqında] /Ə.Məlikov //Xalq qəzeti.- 2006.- 6 iyun.- S. 4.

125. Məlikov, Ə. Qaz təsərrüfatı uğurlu inkişaf yolundadır: [Məqalədə həmçinin Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında məlumat var] /Ə.Məlikov //Xalq qəzeti.- 2006.- 16 noyabr.- S. 4.

126. Məmmədli, B. Bakı şəhərinin ətraf qəsəbələrində quruculuğun yeni dövrü: Prezident İlham Əliyevin imzaladığı xüsusi Proqramda paytaxtətrafi yaşayış məntəqələrinin sosial problemlərinin köklü şəkildə həll edilməsi və hərtərəfli inkişafı nəzərdə tutulur / B.Məmmədli; R Yusifli; M Mirzə; M Rəhimzadə; Ə Sadiqov. //Respublika.- 2006.- 23 mart.- S. 5.

127. Mərdanov, M. İnkişaf proqramlarına əsaslanan təhsil strategiyası /M.Mərdanov //Xalq qəzeti.- 2006.- 8 aprel.- S. 3-4.

128. Mirzə, M. Yeni körpülərin tikintisi tıxacları aradan qaldıracaq: [Bakı şəhərinin yol infrastrukturunu haqqında] /M.Mirzə //Respublika.- 2006.- 2 aprel.- S. 5.

129. Mirzə, M. Körpülərin tikintisi uğurla aparılır: [Bakı şəhəri yol və nəqliyyat sistemi haqqında] /M.Mirzə//Respublika.- 2006.- 20 iyul.- S. 3.

130. Mirzə, M. Təbii qazla təchizat və sərfiyyat ödənişi yüksəldilməlidir: “Azəriqaz” QSC-də keçirilən mətbuat konfransında bu məsələlər ön plana çəkildi /M.Mirzə //Respublika.- 2006.- 17 may.- S. 2.

131. Mükərrəmoğlu, M. Məktəb tikintisi üzrə Dövlət Proqramı uğurla həyata keçirilir: [Bakının ayrı-ayrı qəsəbələrində yeni məktəb binalarının tikilməsi haqqında] /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2006.- 29 avqust.- S. 8.

132. Mükərrəmoğlu, M. Yaxın gələcəkdə Azərbaycan məktəbliləri ən müasir məktəblərdə təhsil alacaqdır: [“Bakı şəhə-

rinin qəsəbələrinin 2006-2007-ci illər üzrə təhsil sahəsi haqqında] /M.Mükərrəmoğlu // Xalq qəzeti.- 2006.- 30 noyabr.- S. 6.

133. Nadirov, A. Sosial-iqtisadi yüksəliş: Fəth edilən yeni zirvələrin davamlı yeni uğurları /A.Nadirov //İqtisadiyyat və audit.- 2006.- № 10.- S. 2-9.

134. Nəsimli, E. Bakı şəhərinin qəsəbələri abadlaşır /E.Nəsimli //Azərbaycan.- 2006.- 1 oktyabr.- S. 3.

135. Niyazov, X. Davamlı inkişafın mərhələləri /X.Niyazov //Azərbaycan.- 2006.- 19 may.- S. 3.

136. Nizamioğlu, İ. Yeni körpülərin tikintisi yol infrastrukturunu inkişaf etdirəcək: [Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında] /İ.Nizamioğlu //Xalq qəzeti.- 2006.- 18 may.- S. 5.

137. Novruzova, A. Mənzil tikintisi proqramının idarə edilməsi mexanizmi /A.Novruzova //İqtisadiyyat və həyat.- 2006.- № 8.- S. 49-54.

138. Orucov, N. Paytaxta yüksək diqqət və qayğı örnəyi: Prezident İlham Əliyev ötən üç ildə Bakının və ətraf qəsəbələrin inkişafı və problemlərin həlli üçün bütün zəruri tədbirləri həyata keçirmişdir /N.Orucov //Azərbaycan.- 2006.- 2 dekabr.- S. 5.

139. Rzayev, B. Bakı şəhərinin elektrik təchizatında dəyişikliklər baş verəcəkdir /B.Rzayev //Respublika.- 2006.- 10 dekabr.- S. 5.

140. Salmanova, S. Gələcəyimizin etibarlı təməli-insan kapitalı: [Bakı və ətraf qəsəbələrdə təhsilin inkişafı haqqında] /S.Salmanova //Xalq qəzeti.- 2006.- 12 noyabr.- S. 4.

141. Seyidov, H. Məqsəd hərtərəfli inkişafa nail olmaqdır: Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı /H.Seyidov //Respublika.- 2006.- 21 oktyabr.- S. 5.

142. Sərf olunan qazın, elektrik enerjisinin, suyun və istilik xidmətinin haqqı bu ilin sonunadək tam ödənilməlidir: [Bakı və ətraf qəsəbələrin sosial problemlərinin həlli haqqında] //Azərbaycan.- 2006.- 11 avqust.- S. 4.

143. Vəfa, Z. İqtisadiyyat və sosial həyat: İstilik sistemi tam bərpa olunmalıdır: [Bakı və şəhəratrafi qəsəbələrin elektrik təchizatı haqqında] /Z.Vəfa //Azərbaycan.- 2006.- 17 dekabr.- S. 4.

144. Yaqubzadə, M. Ölkənin su təchizatı və kanalizasiya sistemi yeniləşdirilir: [Bakıatrafi qəsəbələrinə yeni su kəmərlərinin çəkilməsi haqqında] /M.Yaqubzadə //Xalq qəzeti.- 2006.-13 may.- S. 6.

145. Yaqubzadə, M. Azərbaycanın gələcək iqtisadi qüdrəti qeyri-neft sektorunun inkişafından asılıdır: [Bakı şəhəri və ətraf kənd və qəsəbələrin abadlaşdırılması haqqında] /M.Yaqubzadə //Xalq qəzeti.- 2006.- 22 avqust.- S. 2.

146. Yaqubzadə, M. Məktəb tikintisinə qayğı və diqqət artır: Bakı və ətraf qəsəbələrinə kompleks inkişafının təmin edilməsi haqqında] /M.Yaqubzadə //Xalq qəzeti.- 2006.- 29 aprel.- S. 5.

147. Zaman, E. Bakı gözəl şəhər... İki il ərzində reallaşacaq global proqram sayəsində paytaxtın və ətraf qəsəbələrin ən ciddi sosial problemləri həll ediləcək /E.Zaman //İki sahil.- 2006.- 3 mart.- S. 6.

148. Zeynalov, S. Yol qovşaqlarının tikintisi sürətlə gedir: [Bakı şəhərində tikilən körpülər haqqında] /S.Zeynalov //Respublika.- 2006.- 22 oktyabr.- S. 7.

2007

149. Abdullayev, C. Sərnişindaşımada həyata keçirilən tədbirlər öz bəhrəsini verir: [Bakı şəhərinin nəqliyyat sistemi haqqında] /C.Abdullayev //Respublika.- 2007.- 24 noyabr.- S. 7.

150. Aslan, Q. İnkişaf və tərəqqi yolunda: [Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında] /Q.Aslan //Respublika.- 2007.- 11 fevral.- S. 6.

151. Atakişiyev, M. Sosial-iqtisadi inkişafın keyfiyyətə yeni mərhələsi /M.Atakişiyev //Respublika.- 2007.- 20 oktyabr.- S. 3.

152. Babayev, M. Yüksək texnologiyaların tətbiqi uğurla həyata keçirilir: [Bakı şəhəri və ətraf qəsəbələrin telefon qovşaqlarının inkişafı haqqında] /M.Babayev //Respublika.- 2007.- 8 iyul.- S. 3.

153. Bakıətrafi qəsəbə və kəndlərə elektrik enerjisinin ötürülməsində problem olmayacaq: [“Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin xüsusi rolu haqqında] //Azərbaycan.-2007.- 23 sentyabr.- S. 6.

154. Bayramov, V; Yaqubzadə M. Bir dön bizim Bakıya bax...: [Bakı şəhərinin sosial-iqtisadi inkişafı haqqında] /V.Bayramov; M.Yaqubzadə //Xalq qəzeti.- 2007.- 24 may.- S. 9.

155. Cabbarov, X. İlham Əliyev: Azərbaycanda energetika sektorunun inkişafı çox uğurlu gedir:[Bakıətrafi qəsəbələrin qaz təchizatı haqqında] /X.Cabbarov //Respublika. - 2007.- 16 noyabr.- S. 2.

156. Cabbarov, S. Paytaxtın nəqliyyat problemi sürətlə həll olunur: Bakıda çoxmərtəbəli yolların inşası planlaşdırılıb /S.Cabbarov //Azərbaycan.-2007.-21 noyabr.- S. 10

157. Cavadov, S. Böyük uğurlara aparan yollar: Tikilən körpülər, salınan yollar Azərbaycan paytaxtını daha da müasirləşdirir /S.Cabbarov //Azərbaycan.- 2007.- 2 oktyabr.- S. 2.

158. Cəfərli, Y. Bakının kənd və qəsəbələrinin sosial problemləri kompleks şəkildə həll olunur /Y.Cəfərli //Azərbaycan.- 2006.- 17 yanvar.- S. 1.

159. Çələbiyev, Z. Regionların mavi yanacaq təminatı yaxşılaşır: [Bakıətrafi qəsəbələrin qaz təminatının yaxşılaşdırılması haqqında] /Z.Çələbiyev //Respublika.- 2007.- 17 oktyabr.- S. 6.

160. Hacıyev, E. Ölkəmiz iqtisadi inkişaf sürətinə görə ötən il də dünyada liderliyini saxladı: Dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramları respublikanın bütün bölgələrinin bərabər inkişafını təmin edir /E.Hacıyev //Azərbaycan.- 2007.- 13 yanvar.- S. 2.

161. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir //Azərbaycan.- 2007.- 28 dekabr.- S. 3.

162. Hüseynov, Z. “Bakielektrikşəbəkə” Görülən işlərin miqyası böyük, əldə edilən göstəricilər daha yüksəkdir: [Bakı şəhəri və ətraf qəsəbələrin elektrik təchizatının yaxşılaşdırılması haqqında] /Z.Hüseynov //Xalq qəzeti.- 2007.- 14 iyul.- S. 4.

163. İbadov, K. Dayanıqlı istilik təchizatı: [Bakı şəhəri və ətraf qəsəbələrin istiliklə təmin edilməsi haqqında] /K.İbadov //Respublika.- 2007.- 19 dekabr.- S. 6

164. İmanov, E. İşimizi günün tələbləri səviyyəsində qururuq: Bakı şəhər qəsəbələrinin sosial-iqtisadi inkişafı /E.İmanov //Respublika.- 2007.- 1 sentyabr.- S. 4.

165. İsmayılqızı, X. Abidələrimiz milli-mənəvi sərvətimizdir: Şəhərsalma tariximizi özündə yaşadan və daş yaddaşımız kimi dəyərləndirilən İçərişəhərin özünəməxsus gerbi olacaq /X.İsmayılqızı //İki sahil.- 2007.- 17 iyul.- S. 6.

166. Qafar, T. İlham Əliyev: Şəhərimiz gözəldir, inkişaf edir, insanların üzü gülür /T.Qafar //İki sahil.- 2007.- 2 oktyabr.- S. 3.

167. Qoçulu, Ö. Paytaxtın nəqliyyat problemi sürətlə həll olunur /Ö.Qoçulu //Azərbaycan.- 2007.- 21 noyabr.- S. 10.

168. Qurbanov, C. Firavanlığa aparan yollar: Azərbaycan Prezidentinin ölkənin yol-nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətindəki qərarları vətəndaşların rahatlığına və təhlükəsizliyinə xidmət edir /C.Qurbanov //Azərbaycan.- 2007.- 20 dekabr.- S. 3.

169. Məlikov, Ə. Qaz təsərrüfatı inkişaf yolunda: [“Bakıətrafı kəndlərin sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq əhalinin qaz təminatının yaxşılaşdırılması haqqında] /Ə.Məlikov //Respublika.- 2007.- 17 iyun.- S. 3.

170. Məmmədli, B. Ölkənin su və kanalizasiya şəbəkəsi yeniləşir /B.Məmmədli //Respublika.- 2007.- 21 aprel.- S. 6.

171. Məmmədli, B. Ölkənin tarazlı inkişafı Dövlət siyasətinin prioritet istiqamətidir: Bu baxımdan “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətlənməsinə dair Dövlət Proqramının uğurla icra olunması mühüm əhəmiyyət kəsb edir /B.Məmmədli //Respublika.- 2007.- 31 dekabr.- S. 8.

172. Məmmədov, Ə. Dövlət başçısının yeni sərəncamları ürəyimizcə oldu /Ə.Məmmədov //Xalq qəzeti.- 2007.- 11 fevral.- S. 7.

173. Məmmədov, Ə. Nəqliyyat sahəsinin inkişafı dinamik xarakter alıb: [Bakı şəhərinin nəqliyyat sektorunun inkişafı haqqında] /Ə.Məmmədov //Respublika.- 2007.- 27 aprel.- S. 6.

174. Mükərrəmoğlu, M. Məktəb tikintisi ən müasir tələblər nəzərə alınmaqla aparılır [Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında] /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 20 fevral.- S. 5.

175. Mükərrəmoğlu, M. Yeni dərs ilində dövlət vəsaiti hesabına tikilmiş 50 məktəb istifadəyə veriləcəkdir: [Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında yeni məktəblərin tikilməsi haqqında] /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 5 sentyabr.- S. 6.

176. Ötürücü infrastrukturda dayanıqlıq artırılır: [Bakının, Bakıətrafı qəsəbə və kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması haqqında] //Azərbaycan.- 2007.- 24 noyabr.- S. 7.

177. Rəcəbova, M. Körpüdən keçən yollar: [Yeni tikilən körpülər haqqında] /M.Rəcəbova //Respublika.- 2007.- 6 noyabr.- S. 6.

178. Sadıqlı, F. Bakı şəhərində iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edir /F.Sadıqlı //Azərbaycan.- 2007.- 4 dekabr.- S. 4.

179. Siması dəyişən şəhər: [Bakı şəhəri və ətraf qəsəbələrin nəqliyyat problemlərinin həlli yolları] //Azərbaycan.- 2007.- 18 mart.- S. 3.

180. Vəfa, Z. Ölkənin qaz təsərrüfatının infrastrukturunu yenidən qurulur /Z.Vəfa //Azərbaycan.- 2007.- 21 sentyabr.- S. 4.

181. Vəliyev, A. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanı bölgədə lider dövlətə çevirmişdir:[Bakı-ətrafı qəsəbələrin kompleks inkişafının təmin edilməsi haqqında] /A.Vəliyeva //Xalq qəzeti.- 2007.- 31 oktyabr.- S. 4.

182. Yaqubzadə, M. Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur /M.Yaqubzadə //Xalq qəzeti.- 2007.- 2 yanvar.- S.3.

183. Bakıətrafı qəsəbələr öz simasını dəyişir: Bu işdə ölkə rəhbərinin Bakı şəhərinin qəsəbələrinin inkişafına dair Tədbirlər Proqramı haqqında Sərəncamı böyük rol oynayır //Respublika.- 2007.- 1 mart.- S. 4.

184. Nəzərdə tutulan tədbirlər uğurla icra olunur: [Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı haqqında] //Respublika.- 2007.- 4 dekabr.- S. 5.

Bakı şəhərinin rayonları

Binəqədi rayonu

185. Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında: Azərbaycan Respublikasının Qanunu //Azərbaycan.- 2006.- 1 dekabr.- S. 1.

186. Allahverdiyev, Q. Binəqədi qəsəbəsi yeni görkəmdə /Q.Allahverdiyev //Xalq qəzeti.- 2007.- 8 iyun.- S. 5.

187. Bayramov, V. Binəqədi rayonunda Nazirlər Kabinetinin iclasından irəli gələn vəzifələr müzakirə edilmişdir /V.Bayramov //Xalq qəzeti.- 2007.- 25 yanvar.- S. 5.

188. Bayramov, V. Qəsəbə sakinlərinin problemləri həll edilir: [Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında] /V.Bayramov //Xalq qəzeti.- 2006.- 4 oktyabr.- S. 4.

189. Bayramov V. Ölkəmizin şəhər və rayonlarında 2005-ci ildə görülmüş işlərin sosial-iqtisadi yekunları /V.Bayramov; M. Yaqubzadə; İ.Həsənov; Z.Sultanov; V.İmanov. //Xalq qəzeti.- 2006.- 19 fevral.- S. 5.

190. Bayramov, V. Rayonun sosial-iqtisadi problemlərinə diqqət artır /V.Bayramov //Xalq qəzeti.- 2006.- 12 mart.- S. 5.

191. Bədəlov, Ə. Şagirdlərin sevinci aşıb-daşırdı...: [Binəqədi rayonu Biləcəri qəsəbəsindəki Vüqar Əzimov adına 300 saylı orta məktəbin açılış mərasimi haqqında] /Ə.Bədəlov //Xalq qəzeti.- 2007.- 22 sentyabr.- S. 3.

192. Əhədov, F. Xocasən bələdiyyəsi yeni inzibati binada fəaliyyət göstərəcək /F.Əhədov //Xalq qəzeti.- 2007.- 19 iyun.- S. 6.

193. Əliyev, M. Yerli əhəmiyyətli məsələlərin həllinə daha çox nüfuz edirik /M.Əliyev //Respublika.- 2007.- 1 sentyabr.- S. 4.

194. Əsədov, B. Binəqədi: qədim torpaq, yeni növraq /B.Əsədov //Azərbaycan.- 2006.- 17 dekabr.- S. 3.

195. Hacıalıyev, E. Tikinti, quruculuq və abadlıq diqqət mərkəzindədir /E Hacıalıyev [Binəqədi rayonunun sosial-iqtisadi inkişafı haqqında] //Azərbaycan.- 2007.- 22 sentyabr.- S. 5.

196. Hüseynoğlu, S. Novxanı bələdiyyəsi: uğurlar göz qa-bağındadır /S.Hüseynoğlu //Xalq qəzeti.- 2007.- 26 iyul.- S. 4.

197. Qurbanqızı, Z. Birgə fəaliyyət işdə dönüş üçün zəmin yaradır /Z.Qurbanqızı //Respublika.- 2006.- 8 avqust.- S. 5.

198. Məmmədli, B. Binəqədi rayonu: Görülən işlər gərgin zəhmətdən xəbər verir: Sosial problemlərin həllinə yetirilən diqqət rəğbətlə qarşılır /B.Məmmədli //Respublika.- 2006.- 15 iyul.- S. 3.

199. Məmmədli, B. Həllini gözləyən problemlər çoxdur: [Biləcəri bələdiyyəsinin fəaliyyəti haqqında] /B.Məmmədli //Respublika.- 2006.- 22 noyabr.- S. 4.

200. Mirzə, M. Abadlıq və quruculuq işləri genişlənilir /M.Mirzə //Respublika.- 2007.- 14 sentyabr.- S. 4.

201. Mükərrəmoğlu, M. Binəqədi qəsəbə bələdiyyəsinin fəaliyyəti təqdir edilir /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 28 oktyabr.- S. 5.

202. Nəsibli, E. Binəqədililər qışın soyuğundan çəkinmir-lər: [İstilik təchizatı haqqında] /E.Nəsibli //Azərbaycan.- 2006.- 22 noyabr.- S. 7.

203. Nəsibli, E. Binəqədililər sabaha inamla baxırlar: [Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən şura iclası haqqında] /E.Nəsibli //Azərbaycan.- 2007.- 20 aprel.- S. 3.

204. Nəsibli, E. Qəsəbə sakinləri ilə görüş: [Biləcəri qəsə-bəsində RİH-n başçısı Alı Qocayevlə müsahibə] /E.Nəsibli //Azərbaycan.- 2007.- 2 oktyabr.- S. 7.

205. Nəsibli, E. İş düzgün təşkil edəndə nəticələr də uğurlu olur: [Binəqədi RİN-də NK-n 2007-ci ilin I yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrin icrasına

həsr olunmuş iclasın yekunları ilə bağlı yığıncaq haqqında] /E.Nəsibli //Azərbaycan.- 2007.- 8 avqust.- S. 3.

206. Novruzov, T. Abadlıq işləri diqqət mərkəzindədir: [Mehdiabad bələdiyyəsinin fəaliyyəti haqqında] /T.Novruzov //Respublika.- 2007.- 4 aprel.- S. 6.

207. Novruzov, T. Sosial problemlərin həllinə diqqət artır: [Novxanı bələdiyyəsində görülən işlər haqqında] /T.Novruzov //Respublika.- 2007.- 1 mart.- S. 5.

208. Ölkəmizin paytaxtında bütün sahələrdə əldə edilmiş uğurlarda Binəqədi rayonunun da sərbəlliyi payı vardır: [Binəqədi Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunlarına həsr olunmuş iclasdan] //Azərbaycan.- 2007.- 22 fevral.- S. 3.

209. Salmanov, E. Bakıtrafi qəsəbələr daha da abadlaşır: [Binəqədi qəsəbəsi] /E.Salmanov //Respublika.- 2007.- 19 iyul.- S. 2.

210. Vəliyev, M. Nəticələr sevindiricidir: [Binəqədi rayonunun Biləcəri qəsəbəsində 2006-cı ilin sosial-iqtisadi yekunları haqqında] /M.Vəliyev //Respublika.- 2006.- 27 dekabr.- S. 6.

211. Yusifli, B. Binəqədi rayonu: Nəticələr sevindiricidir /B.Yusifli //Respublika.- 2007.- 28 oktyabr.- S.6.

212. Yusifli, R. Binəqədi bələdiyyəsi yeni inzibati binada /R.Yusifli //Respublika.- 2007.- 26 oktyabr.- S. 4.

213. Yusifli, R. Əsas yollar yenidən qurulur: [Binəqədi rayonunun yollarının yenidən qurulması və bərpası haqqında] /R.Yusifli //Respublika.- 2007.- 29 avqust.- S. 4.

214. Yusifli, R. Görüləcək işlər hələ çoxdur: Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafı /R.Yusifli //Respublika.- 2006.- 2 noyabr.- S. 7.

215. Yusifli, R. Xocasən bələdiyyəsinin yeni inzibati binası istifadəyə verildi /R.Yusifli //Respublika.- 2007.- 17 iyun.- S. 5.

216. Yusifli, R. Qış mövsümünə hazırlıq davam edir: İstilik təchizatı: [Binəqədi rayonu] /R.Yusifli //Respublika.- 2007.- 17 noyabr.- S. 7.

217. Yusifli, R. Qış mövsümünün uğurla başa çatması üçün zəruri tədbirlər görülür /R.Yusifli //Respublika.- 2006.- 9 dekabr.- S. 5.

218. Yusifli, R. Nailiyyətlər daha da artırılacaq: [Binəqədi rayonunun sosial-iqtisadi inkişafının yekunları haqqında] /R.Yusifli //Respublika.- 2006.- 17 noyabr.- S. 3.

219. Yusifli, R. Problemlər aradan qaldırılır: [Binəqədi rayonunun sosial-iqtisadi inkişafı haqqında] /R.Yusifli //Respublika.- 2006.- 25 avqust.- S. 5.

220. Yusifli, R. Problemlər kompleks şəkildə həll olunur: [Binəqədi bələdiyyəsinin gördüyü işlər və qarşıda duran vəzifələri haqqında] /R.Yusifli //Respublika.- 2006.- 23 fevral.- S. 4.

221. Yusifli, R. Problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görülür: Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafı /R.Yusifli//Respublika.- 2006.- 15 oktyabr.- S. 5.

222. Yusifli, R. Proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlər ardıcıl həyata keçirilir /R.Yusifli //Respublika.- 2007.- 30 mart.- S. 5.

223. Yusifli, R. Təhsilə dövlət qayğısının nümunəsi: Binəqədi rayonu /R.Yusifli //Respublika.- 2007.- 18 sentyabr.- S. 5.

224. Yusifli, R. Yeni məktəb binası istifadəyə verildi: [Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 299 saylı orta məktəbin yeni korpusunun açılışı haqqında] /R.Yusifli //Respublika.- 2006.- 20 oktyabr.- S. 7.

Əzizbəyov rayonu

225. “Əzizbəyov Rayonunun İnkişafı Fondu”nun rəhbərliyi rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür //Xalq qəzeti.- 2006.- 10 iyun.- S. 5.

226. Azərbaycanca yerli demokratiya həftəsi başa çatmışdır //Azərbaycan.- 2007.- 14 noyabr.- S. 6.

227. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Sabunçu və Əzizbəyov rayonlarında bir sıra obyektlərin açılışında iştirak etmişdir: [Materiallar] //Azərbaycan.- 2007.- 15 iyun.- S. 3-10.

228. Əliyev, T. Əzizbəyov rayonu dinamik inkişaf yolundadır /T.Əliyev //Xalq qəzeti.- 2007.- 28 oktyabr.- S. 6.

229. Əliyev, T. Əzizbəyov rayonu hesabat verir: [2006-cı ilin yekunlarına və cari ilin vəzifələrinə həsr olunmuş iclasda] /T.Əliyev //Xalq qəzeti.- 2007.- 22 fevral.- S. 5.

230. Əliyev, T. Əzizbəyov rayonu: İl-ildən uğurlu gəlir /T.Əliyev //Xalq qəzeti.- 2007.- 27 yanvar.- S. 7.

231. Əliyev, T. Əzizbəyov rayonu: sosial-iqtisadi göstəricilər dinamik inkişafdan xəbər verir /T.Əliyev //Xalq qəzeti.- 2006.-1 mart.- S. 4.

232. Əmənullayev, İ. Ənənələrini yaşadan məktəb: [Əzizbəyov rayonunun qəsəbə və kəndlərində olan tikinti-abadlıq işləri haqqında] /İ.Əmənullayev //Xalq qəzeti.- 2006.- 11 noyabr.- S. 7.

233. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Əzizbəyov rayonunda təhsil və mədəniyyət obyektlərinin açılışında iştirak etmişdir: [Mərdəkanda açılmış kütləvi kitabxana və Şüvələnda yerləşən 1 nömrəli uşaq evinin yay düşərgəsində olmuşdur] //Xalq qəzeti.- 2006.- 11 may.- S. 6-7.

234. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakının Əzizbəyov rayonunun qəsəbələrində aparılan tikinti işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2006.- 11 fevral.- S. 2.

235. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Əzizbəyov rayonunda olmuşdur //Azərbaycan.- 2006.- 15 sentyabr.- S. 3.

236. Xəlilzadə, F. Bakıtrafı qəsəbələr inkişaf edir: [Əzizbəyov rayonunda yerləşən Buzovna qəsəbəsi haqqında] /F.Xəlilzadə //Azərbaycan.- 2006.- 4 oktyabr.- S.7.

237. İbadov, K. Sosial-iqtisadi və quruculuq yolu: [Əzizbəyov rayonunda həyata keçirilən sosial-iqtisadi tədbirlər haqqında] /K.İbadov //Respublika.- 2006.- 1 mart.- S. 3.

238. İbadov, K. Əzizbəyov rayonu dinamik inkişafda, görkəmini dəyişməkdə və gündən-günə gözəlləş-məkdədir /K.İbadov; N.Cavadov //Respublika.- 2006.- 27 iyul.- S. 3.

239. İslamov, G. Əzizbəyov rayonu: bütün qəsəbələrin yeni inkişaf dövrü başlayır /G.İsmayılov //Respublika.- 2006.- 1 dekabr.- S. 5.

240. Məmmədli, B. Qazanılan uğurlar zəngin zəhmətdən xəbər verir: [Bakının Buzovna qəsəbəsində əhalinin sosial-iqtisadi və kommunal şəraitinin yaxşılaşdırılması haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 18 aprel.- S. 6.

241. Məmmədli, B. Mərdəkan bələdiyyəsi yeni uğurlara imza atır /B.Məmmədli //Respublika.- 2006.- 28 noyabr.- S. 9.

242. Məmmədli, B. Zəngin təcrübə və işgüzarlıq sayəsində: Mərdəkan bələdiyyəsinin uğurları bu amillərdən irəli gəlir /B.Məmmədli //Respublika.- 2007.- 19 sentyabr.- S. 4.

243. Nəsibli, E. Bakının qəsəbələri görkəmini dəyişir: [Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Əzizbəyov rayonuna göstərdiyi qayğı haqqında] /E.Nəsibli //Azərbaycan.- 2007.- 10 noyabr.- S. 3.

244. Sadıqov, Ə. Rabitə inkişaf yolunda: [Əzizbəyov, Suraxanı və Sabunçu rayonlarında] /Ə.Sadıqov //Respublika.- 2007.- 7 dekabr.- S. 5.

245. Yeni Qala qəsəbəsində məktəb binası istifadəyə verilmişdir: [ABŞ hökumətinin maliyyə dəstəyi ilə inşa edilmiş 323 nömrəli məktəbin açılışı haqqında] //Xalq qəzeti.- 2007.- 25 oktyabr.- S. 9.

246. Zirə günbəgün dəyişir: [Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı M.Əliyevanın Zirə görüşləri haqqında] //Azərbaycan.- 2007.- 15 iyun.- S. 10.

Xətai rayonu

247. Abduləliyev, A. Sosial-iqtisadi yekunlar: 2005 /A..Abdullayev; K.Kamalqızı //Səs.- 2006.- 2 mart.- S. 7.

248. Azərbaycanca yerli demokratiya həftəsi başa çatmışdır //Azərbaycan.- 2007.- 14 noyabr.- S. 6.

249. Əkbərov, Z. Xətai rayonunda abadlıq və quruculuq işləri uğurla davam etdirilir /Z.Əkbərov //Xalq qəzeti.- 2007.- 4 dekabr.- S. 5.

250. Hüseynoğlu, S. Ölkəmizin şəhər və rayonlarında 2005-ci ildə görülmüş işlərin sosial-iqtisadi yekunları /S.Hüseynoğlu; M. Yaqubzadə; V.Bayramov; İ.Həsənov; Z Sultanov. //Xalq qəzeti.- 2006.- 4 mart.- S. 6.

251. İbadov, K. Xətai rayonu: sosial-iqtisadi yüksəliş yolunda /K.İbadov //Respublika.- 2007.- 7 dekabr.- S. 1-4.

252. Məmmədli, B. Abadlıq, quruculuq işləri geniş vüsət alır /B.Məmmədli //Respublika.- 2007.- 9 avqust.- S. 6.

253. Məmmədli, B. Etimadı doğrultmaq əsas şərtidir: [Xətai bələdiyyəsi] /B.Məmmədli //Respublika.- 2007.- 16 fevral.- S. 5.

254. Məmmədov, R. Xətai rayonu dinamik inkişaf yolundadır [Rayonun abadlıq və quruculuq işləri haqqında] /R.Məmmədov //Respublika.- 2007.- 2 yanvar.- S. 4.

255. Mustafayev, S. Əhmədli bələdiyyəsi əhalinin problemlərinin həllində fəal iştirak edir /S.Mustafayev //Azərbaycan.- 2007.- 1 fevral.- S. 6.

256. Nazirlər Kabinetinin iclasından irəli gələn məsələlər geniş müzakirə olunmuşdur: [Xətai rayonunda] //Xalq qəzeti.- 2007.- 26 oktyabr.- S. 3.

257. Salmanov, R. Dinamik və sürətli inkişaf rifahı yüksəldir /R.Salmanov //Xalq qəzeti.- 2007.- 15 fevral.- S. 4.

258. Vəfa, Z. Xətai rayonunun tədris müəssisələri fəaliyyətini gücləndirir /Z.Vəfa //Azərbaycan.- 2006.-16 sentyabr.- S. 6.

Qaradağ rayonu

259. Abbasov, F. Mərzə əvvəlki Mərzə deyil /F.Abbasov //Azərbaycan.- 2006.- 26 noyabr.- S. 2.

260. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındaki nitqində irəli sürdüyü vəzifələrin yerinə yetirilməsi 2007-ci ildə ölkəmizə daha böyük uğurlar gətirəcəkdir: [Qaradağ rayonu Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında] //Xalq qəzeti.- 2007.- 25 yanvar.- S. 5.

261. Əhmədov, R. Məqsəd ölkəmizin hərtərəfli tərəqqisinə nail olmaqdır /R.Əhmədov //Respublika.- 2006.- 1 mart.- S. 2.

262. Güləliyev, F. Qobustan öz görkəmini dəyişir /F.Güləliyev //Respublika.- 2007.- 22 fevral.- S. 3.

263. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qaradağ rayonunda olmuşdur [Lökbatan] //Azərbaycan; 2006.- 14 sentyabr.- S. 2.

264. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qaradağ rayonunda olmuşdur //Xalq qəzeti.- 2006.- 14 sentyabr.- S. 3.

265. Həsənov, O. Rabitə xidmətinin sahəsi genişlənir: [Qaradağ telefon qovşağının fəaliyyəti haqqında] /O.Həsənov //Respublika.- 2007.- 6 mart.- S. 6.

266. Hüseynoğlu, S. Qobustan: Gündən-günə canlanan qobular diyarı /S.Hüseynoğlu //Xalq qəzeti.- 2006.- 8 sentyabr.- S. 7.

267. İmanov, E. İşimizi günün tələbləri səviyyəsində qururuq /E.İmanov //Respublika.- 2007.- 1 sentyabr.- S. 4.

268. Kamal, M. Əhaliyə daha yüksək səviyyədə xidmət göstərmək əzmindəyik: [Qaradağ və Səbail rayonlarında rabitə xidmətinin uğurları haqqında] /M.Kamal //Respublika.- 2006.- 6 dekabr.- S. 3

269. Pənahov, İ. Qobustan güclü iqtisadi bölgəyə çevriləcəkdir /İ.Pənahov //Respublika.- 2006.- 2 sentyabr.- S. 2.

270. Pənahov, İ. Qobustan gündən-günə gözəlləşir /İ.Pənahov //Respublika.- 2007.- 6 may.- S. 4.

271. Pənahov, İ. Qobustan uğurlu inkişaf yolunda /İ.Pənahov //Respublika.- 2006.- 17 noyabr.- S. 4.

272. Sadıqov, Ə. Rabitə xidməti yaxşılaşır: [Qaradağ rayonunun telefon qovşağının son 9 ayda əldə etdikləri iqtisadi nailiyyətləri haqqında] /Ə.Sadıqov //Respublika.- 2006.- 10 noyabr.- S. 4.

273. Yusifli, R. Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafı yerli özünüidarətmə orqanlarının da diqqət mərkəzindədir: [Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafında bələdiyyənin rolu haqqında] /R.Yusifli //Respublika.- 2006.- 9 aprel.- S. 2.

274. Yusifli, R. Büdcənin formalaşması yerli özünüidarə etmədə əsas amildir [Qaradağ rayonu Müşfiqabad qəsəbəsində həyata keçirilən məqsədyönlü tədbirlər haqqında] /R.Yusifli //Respublika.- 2006.- 2 sentyabr.- S. 4.

275. Yusifli, R. Bütün işlər Tədbirlər Planına uyğundur: Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı: [Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi] /R.Yusifli //Respublika.- 2007.- 20 may.- S. 4.

276. Yusifli, R. Sosial məsələlərin həlli diqqət mərkəzindədir /R.Yusifli [Müşfiqabad qəsəbəsinin uğurları haqqında] //Respublika.- 2007.- 18 mart.- S. 5.

Nərimanov rayonu

277. Aslan, Q. Abadlıq və quruculuq işləri vüsət alır /Q.Aslan //Respublika.- 2007.- 6 iyun.- S. 6.

278. Aslan, Q. İqtisadi inkişaf tempi artır /Q.Aslan //Respublika.- 2007.- 4 mart.- S. 4.

279. Aslan, Q. Nərimanov rayonu dinamik inkişaf yolundadır: İlin birinci yarısı uğurla yekunlaşdı /Q.Aslan //Respublika.- 2006.- 5 avqust.- S. 6.

280. Aslan, Q. Nərimanov rayonunda ötən ilə yekun vuruldu /Q.Aslan; S.Zeynalov //Respublika.- 2006.- 8 fevral.- S. 4.

281. Bayramov, V. Nərimanov rayonunda ilin 9 ayının yekunları müzakirə olunmuşdur /V.Bayramov //Xalq qəzeti.- 2007.- 3 noyabr.- S. 4.

282. Bayramov, V. Ölkəmizin şəhər və rayonlarında 2005-ci ildə görülmüş işlərin sosial-iqtisadi yekunları /V.Bayramov; Z Sultanov; , V.Imanov. //Xalq qəzeti.- 2006.- 8 fevral.- S. 6.

283. Əliyev, N. Abad məhəllələrin sayı artır: [Nərimanov rayonunda] /N.Əliyev //Respublika.- 2007.- 21 avqust.- S. 7.

284. Hüseynli, İ. Nərimanov rayonu sosial-iqtisadi inkişafın daha uğurlu mərhələsinə qədəm qoyur /İ.Hüseynli //Azərbaycan.- 2006.- 25 iyul.- S. 4.

285. Sadiqoğlu, A. Sosial-iqtisadi inkişaf naminə: [Nərimanov rayon bələdiyyələrinin gördüyü sosial tədbirlər haqqında] /A.Sadiqoğlu //Respublika.- 2006.- 26 fevral.- S. 5.

Nəsimi rayonu

286. Aslan, Q. Abadlıq və quruculuq işləri vüsət alır /Q.Aslan //Respublika.- 2007.- 24 avqust.- S. 6.

287. Həmidoğlu, A. Nəsimi rayonunda doqquz aya yekun vuruldu: [Sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclas haqqında] /A.Həmidoğlu //Xalq qəzeti.- 2007.- 30 oktyabr.- S. 6.

288. Həmidoğlu, A. Nəsimi rayonunda hesabat yığıncağı: [2006-cı ilin yekunlarına həsr olunmuşdur] /A.Həmidoğlu //Xalq qəzeti.- 2007.- 24 fevral.- S. 6.

289. Həmidoğlu, A. Nəsimi rayonunda qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib /A.Həmidoğlu //Xalq qəzeti.- 2007.- 27 yanvar.- S. 7.

290. Həmidoğlu, A. Nəsimi rayonunda sosial-iqtisadi inkişaf sürətlənir /A.Həmidoğlu //Xalq qəzeti.- 2007.- 10 noyabr.- S.5.

291. Mustafayev, L. Qarşıya qoyulan vəzifələr uğurla icra olunur /L.Mustafayev //Azərbaycan.- 2007.- 26 avqust.- S. 3.

292. Nəsimi rayonunda iki dairə seçki komissiyası üçün inzibati binalar istifadəyə verilmişdir //İki sahil.- 2007.- 4 oktyabr.- S. 3.

293. Nəsimi rayonunun sosial-iqtisadi inkişafının yarımillik yekunları müzakirə olunmuşdur //Azərbaycan.- 2007.- 27 iyul.- S. 5.

294. Orucov, N. Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələ: Bu proses Nəsimi rayonunda da aydın hiss olunur /N.Orucov //Azərbaycan.- 2007.- 8 avqust.- S. 3.

295. Zeynalov, S. Nəsimi rayonu: Əhalinin sabaha inamı böyükdür /S.Zeynalov; F.Xasayoğlu //Respublika.-2007.-3oktyabr.- S. 5.

Nizami rayonu

296. Aslan, Q. Nizami rayonu dinamik inkişaf yolundadır: Abadlıq və quruculuq işləri vüsət alır /Q.Aslan; M.Müşfiq //Respublika.- 2006.- 22 iyun.- S. 5.

297. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası qazanılmış uğurları daha da artıracaqdır //Xalq qəzeti.- 2007.- 27 yanvar.- S. 4.

298. Azərbaycanda yerli demokratiya həftəsi başa çatmışdır //Azərbaycan.- 2007.- 14 noyabr.- S. 6.

299. Bayramov, V; Ölkəmizin şəhər və rayonlarında 2005-ci ildə görülmüş işlərin sosial-iqtisadi yekunları /V.Bayramov; M. Yaqubzadə; İ.Həsənov; Z.Sultanov; V.İmanov //Xalq qəzeti.- 2006.-19 fevral.- S. 5.

300. Bayramov, V. Nizami rayonu: qarşıya qoyulmuş vəzi-fələr layiqincə həyata keçirilir /V.Bayramov //Xalq qəzeti.- 2007.- 15 fevral.- S. 5.

301. Bayramov, V. Nizami rayonunda 24 və 25 saylı seçki dairə seçki komissiyaları üçün yeni inzibati bina istifadəyə ve-rilmişdir /V.Bayramov //Xalq qəzeti.- 2007.- 4 oktyabr.- S. 6.

302. Əliyev, M. Nizami rayonu inkişafın yeni mərhələsində /M.Əliyev //Respublika.- 2006.- 16 noyabr.- S. 4.

303. Əliyev, M. Nizami rayonu: inkişafın yeni mərhələsi /M.Əliyev //Respublika.- 2007.- 16 dekabr.- S. 4.

304. Nizami rayon telefon qovşağının 2007-ci ilin 9 ayında qazandığı uğurlar haqqında //Respublika.- 2007.- 3 noyabr.- S. 6.

305. Nizami rayonunun sosial-iqtisadi inkişafının yarım-illik yekunları müzakirə olunmuşdur //Azərbaycan.- 2007.- 27 iyul.- S. 5.

306. Sadıqov, Ə. Proqnozlar özünü doğruldur: Ölkəmizin şəhər və rayonlarında 2005-ci ildə görülmüş işlərin sosial-iqtisadi yekunları /Ə.Sadıqov //Xalq qəzeti.- 2006.-19 fevral.- S. 5.

307. Şəhərimizdə dalğalanan əzəmətli bayraqlar sırasına biri də əlavə olunmuşdur: Nizami rayonunda müstəqil Azərbaycanın dövlət rəmzlərindən olan möhtəşəm üçrəngli bayrağımız ucaldılmışdır //Azərbaycan.- 2007.- 26 dekabr.- S. 3.

308. Keşlə qəsəbəsi abadlaşır, gözəlləşir: [Nizami rayonu] //Xalq qəzeti.- 2007.- 16 dekabr.- S. 5.

309. Yaqubzadə, M. Nizami rayonu: abadlıq və quruculuq işləri vüsət alır /M.Yaqubzadə //Xalq qəzeti.- 2007.- 14 iyul.- S. 3.

310. Yaqubzadə, M. Nizami rayonunda ilin 9 ayının yekunları müzakirə olunmuşdur /M.Yaqubzadə //Xalq qəzeti.- 2007.- 31 oktyabr.- S. 7.

311. Yaqubzadə, M. Nizami rayonunda üçrəngli bayrağı-mız ucaldılmışdır /M.Yaqubzadə //Xalq qəzeti.- 2007.- 26 de-kabr.- S. 4.

312. Yaqubzadə, M. Nizami rayonunda yaşıllaşdırma ayılığı keçirilir /M.Yaqubzadə //Xalq qəzeti.- 2007.- 11 noyabr.- S. 5.

313. Yusifli, R. Ötənlik nəticələr yeni qələbələrə ruhlandırır [Nizami bələdiyyəsi 2005-ci ilin yekunlarına görə “Qabaqcıl Bələdiyyə bayrağı”na layiq görülmüşdür] /R.Yusifli //Respublika.- 2006.- 11 mart.- S. 5.

Sabunçu rayonu

314. Alışoğlu, Q. Yekunlar qənaətbəxş sayıldı: [Sabunçu Rayon İcra Hakimiyyətində keçirilən iclasda ilin əvvəlindən əldə olunmuş sosial-iqtisadi göstəricilər müzakirə olunmuşdur] /Q.Alışoğlu //Xalq qəzeti.- 2006.- 25 noyabr.- S. 5.

315. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Sabunçu və Əzizbəyov rayonlarında bir sıra obyektlərin açılışında iştirak etmişdir [Materiallar] //Azərbaycan.- 2007.- 15 iyun.- S. 3-10.

316. Bayramov, V. Sabunçu rayonu ilin birinci yarısını uğurlu göstəricilərlə başa vurmuşdur /V.Bayramov //Xalq qəzeti.- 2007.- 10 avqust.- S. 3.

317. Hüseynzadə, Ə. Sabaha inamla: [Sabunçu rayonu Ramana qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında] /Ə.Hüseynzadə //Respublika.- 2007.- 19 avqust.- S. 6.

318. İsmayılov, Ə. Qovşağın iş ahəngi güclənir: [Sabunçu telefon qovşağının fəaliyyəti haqqında] /Ə.İsmayılov //Respublika.- 2007.- 14 mart.- S. 5.

319. Məmmədli, B. Abadlıq və quruculuğun yeni mərhələsində: [Zabrat qəsəbəsi bələdiyyəsinin fəaliyyəti haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 10 fevral.-S. 4.

320. Məmmədli, B. Bakıxanov qəsəbəsində abadlıq işləri genişlənir /B.Məmmədli //Respublika.- 2007.- 13 aprel.- S. 5.

321. Məmmədli, B. Balaxanı qəsəbəsində ulu öndərin adını daşıyan park açıldı /B.Məmmədli //Respublika.- 2007.- 17 iyun.- S. 5.

322. Məmmədli, B. Birgə fəaliyyət sayəsində: [Bilgəh qəsəbəsinin sosial problemlərinin həlli haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 18 mart.- S. 5.

323. Məmmədli, B. Birgə fəaliyyət sosial problemlərin həllini sürətləndirir: Maştağa qəsəbəsində 2005-ci il ərzində görülən işlər bunu deməyə əsas verir /B.Məmmədli //Respublika.- 2006.- 8 fevral.- S. 6.

324. Məmmədli, B. Əhalinin rifahının yaxşılaşdırılması üçün /B.Məmmədli //Respublika.- 2007.- 27 noyabr.- S. 5.

325. Məmmədli, B. Fəaliyyət istiqaməti düzgün müəyyənləşdiriləndə: Maştağa bələdiyyəsinin qazandığı uğurlar bu amilə bağlıdır /B.Məmmədli //Respublika.- 2006.- 25 noyabr.- S. 6.

326. Məmmədli, B. Qaz təchizatı yaxşılaşır /B.Məmmədli //Respublika.- 2006.- 16 mart.- S. 10.

327. Məmmədli, B. Paytaxtətrafi qəsəbələrdə quruculuq işləri geniş vüsət alır [Balaxanı qəsəbəsi] /B.Məmmədli //Respublika.- 2006.- 29 mart.- S. 4.

328. Məmmədli, B., Rəcəbova, M. Sabunçu rayonu: potensial imkanlar daha böyük uğurlara yol açır //Respublika.- 2006.- 2 mart.- S. 5.

329. Məmmədli, B. Sakinlərin rahatlığı üçün: [Balaxanı qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında] /B.Məmmədli //Respublika.- 2006.- 29 iyun.- S. 6.

330. Məmmədli, B. Sakinlərin rahatlığı üçün: [Sabunçu rayonu] /B.Məmmədli //Respublika.- 2007.- 22 fevral.- S. 6.

331. Məmmədli, B. Sosial problemlər uğurla həllini tapır /B.Məmmədli //Respublika.- 2007.- 26 yanvar.- S. 5.

332. Məmmədli, B. Sosial problemlər uğurla həllini tapır: Balaxanı qəsəbəsində quruculuq işləri səngimir /B.Məmmədli //Respublika.- 2007.- 28 sentyabr.- S. 6.

333. Məmmədli, B. Sosial problemlərin uğurlu həlli: [Maştağa bələdiyyəsinin iqtisadi uğurları haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 4 mart.- S. 6.

334. Məmmədli, B. Sosial-iqtisadi inkişaf yeni iş yerlərinin yaranmasına təkan verir /B.Məmmədli //Respublika.-2007.- 1 mart.- S. 6.

335. Məmmədli, B. Ünvanlı dövlət sosial yardımlarının verilməsi uğurla davam etdirilir /B.Məmmədli //Respublika.- 2007.- 1 aprel.- S. 6.

336. Məmmədli, B. Yeni poçt şöbəsi istifadəyə verildi /B.Məmmədli; Ə.Sadiqov //Respublika.- 2006.- 7 aprel.- S. 7.

337. Mükərrəmoğlu, M. Sabunçu rayonu ilin birinci yarısını sosial-iqtisadi sahədə uğurlarla başa vurmuşdur /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2006.- 10 avqust.- S. 5.

338. Mükərrəmoğlu, M. Sabunçu rayonu ötən ili böyük uğurlarla başa vurmuşdur /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 16 fevral.- S. 5.

339. Mükərrəmoğlu, M. Sabunçu rayonunda sosial-iqtisadi göstəricilər yaxşılaşmışdır /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 30 oktyabr.- S. 6.

340. Nəsibli, E. Bakı kəndləri abadlaşır: [Balaxanı kəndi] /E.Nəsibli //Azərbaycan.- 2007.- 19 sentyabr.- S. 7.

341. Nəsibli, E. Sabunçu rayonu qışa hazırdır /E.Nəsibli //Azərbaycan.- 2007.- 15 dekabr.- S. 5.

342. Nəsibli, E. Sabunçu rayonunda işlər günün tələbləri səviyyəsində qurulur /E.Nəsibli //Azərbaycan.- 2007.- 1 noyabr.- S. 6.

343. Nəsibli, E. Sabunçu rayonunda ölkə başçısının tapşırıqlarını yerinə yetirmək üçün qüvvələr səfərbər edilib /E.Nəsibli //Azərbaycan.- 2006.- 11 avqust.- S. 4.

344. Sadiqov, Ə. Yeni uğurlar qazanmaq əzmi ilə: [Sabunçu rayonu telefon qovşağının işi haqqında] /Ə.Sadiqov //Respublika.- 2007.- 8 avqust.- S. 4.

Səbail rayonu

345. Abduləliyev, A. Sosial-iqtisadi yekunlar:2005 /A.Abduləliyev; R.Kamalqızı //Səs.- 2006.- 2 mart.- S. 7.

346. Azərbaycanca yerli demokratiya həftəsi başa çatmışdır //Azərbaycan.- 2007.- 14 noyabr.- S. 6.

347. Bayramov, Ə. Səbail: Əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr geniş müzakirə olundu: [Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış şuranın geniş tərkibli iclasında] /Ə.Bayramov //Xalq qəzeti.- 2006.- 24 noyabr.- S. 6.

348. Əliyev, M. Badamdar qəsəbəsi abadlaşır, gözəlləşir: [Badamdar qəsəbəsində 2006-cı ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir] /M.Əliyev //Respublika.- 2007.- 27 yanvar.- S.5.

349. İbadov, K. Səbail: Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafında yeni mərhələ /K.İbadov //Respublika.- 2006.- 14mart.- S. 6.

350. İmanov, V. Sosial müdafiə və humanitar məsələlər diqqət mərkəzindədir: [Səbail bələdiyyəsində ötən ilin yekunlarına həsr olunmuş iclas haqqında] /V.İmanov //Xalq qəzeti.- 2007.- 17 fevral.- S. 7.

351. Kamal, M. Əhaliyə daha yüksək səviyyədə xidmət göstərmək əzmindəyik: [Səbail rayonunda rabitə xidmətinin uğurları haqqında] /M.Kamal //Respublika.- 2006.- 6 dekabr.- S.3.

352. Məmmədli, B. Sosial problemlərin həlli davamlı prosesə çevrilib: [Badamdar qəsəbəsi] /B.Məmmədli //Respublika.- 2006.- 7 yanvar.- S. 4.

353. Məmmədli, B. Badamdar qəsəbə nümayəndəliyinin hesabat yığıncağı keçirildi /B.Məmmədli //Respublika.- 2006.- 3 fevral.- S. 7.

354. Vəliyev, M. İlin yekunları müzakirə olundu /M.Vəliyev //Respublika.- 2007.- 10 fevral.- S. 4.

355. Vəliyev, M. Badamdar qəsəbəsi abadlaşır, gözəlləşir /M.Vəliyev //Respublika.- 2007.- 27 yanvar.- S. 5.

356. Vəliyev, M. Doqquz ayın yekunları müzakirə olundu /M.Vəliyev //Respublika.- 2007.- 6 noyabr.- S. 4.

357. Vəliyev, M. Xalqla sıx əlaqə [Səbail rayonu] /M.Vəliyev //Respublika.- 2007.- 29 sentyabr.- S. 7.

358. Vəliyev, M. Nəticələr sevindiricidir: [Səbail rayonunun son 9 ayının sosial-iqtisadi nəticələri haqqında] /M.Vəliyev //Respublika.- 2006.- 21 noyabr.- S. 4.

359. Vəliyev, M. Ölkə Prezidenti əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün növbəti addım atmışdır /M.Vəliyev //Respublika.- 2007.- 1 fevral.- S. 4.

360. Vəliyev, M. Payız-qış mövsümünə hazırlıq: [Səbail rayonu] //Respublika.- 2007.- 10 iyul.- S. 4.

361. Vəliyev, M. Payız-qış mövsümünə hazırlıq /M.Vəliyev //Respublika.- 2006.- 28 oktyabr.- S. 4.

362. Vəliyev, M. Sakinlərin qayğıları diqqət mərkəzindədir: [Badamdar qəsəbəsinin sakinlərini narahat edən məsələlər haqqında] /M.Vəliyev //Respublika.- 2006.- 1 oktyabr.- S. 6.

363. Vəliyev, M. Səbail rayonunun Badamdar qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir /M.Vəliyev //Respublika.- 2007.- 11 yanvar.- S. 2.

364. Vəliyev, M. Yeni məktəb binası istifadəyə verilmişdir: [Səbail rayonundakı yeni təhsil korpusunun açılışı olmuşdur] /M.Vəliyev //Respublika.- 2007.- 18 sentyabr.- S. 4.

365. Yaqubzadə, M. Səbail rayonunda hesabat yığıncağı: [2006-cı ilin yekunlarına həsr olunmuşdur] /M.Vəliyev //Xalq qəzeti.- 2007.- 8 fevral.- S. 6.

Suraxanı rayonu

366. Alışoğlu, Q. Səyyar görüş keçirilmişdir [Suraxanı rayon İcra Hakimiyyətində] /Q.Alışoğlu //Xalq qəzeti.- 2007.- 27 yanvar.- S. 7.

367. Alışoğlu, Q. Suraxanlılar dövlət qayğısından razılıq edirlər /Q.Alışoğlu //Xalq qəzeti.- 2007.- 1 fevral.- S. 3.

368. Bağirova, Q. 50 yaşlı məktəb: [Suraxanı rayonundakı 7 sayılı yardımçı internat məktəbi haqqında] /Q.Bağirova //Azərbaycan.- 2006.- 16 dekabr.- S. 7.

369. Bayramov, V. Hesabat yığıncağı keçirilmişdir: [Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında] /V.Bayramov //Xalq qəzeti.- 2007.- 27 fevral.- S. 3.

370. Bayramov, V. Suraxanı rayonu abadlaşır //Xalq qəzeti.- 2007.- 26 iyul.- S. 3.

371. Bayramov, V. Suraxanı rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi yekunları müzakirə edilmişdir /V.Bayramov //Xalq qəzeti.- 2006.- 8 avqust.- S. 4.

372. Bayramov, V. Suraxanı rayonunda ilin birinci yarısının yekunları müzakirə olunmuşdur /V.Bayramov //Xalq qəzeti.- 2007.- 8 sentyabr.- S. 4.

373. Bayramov, V. Suraxanı rayonunda tikinti-abadlıq işləri geniş vüsət alır /V.Bayramov //Xalq qəzeti.- 2006.- 19 may.- S. 6.

374. Bayramov, V. Suraxanı: inkişaf möhkəm bünövrə üzərindədir /V.Bayramov //Xalq qəzeti.- 2006.-16 noyabr.- S. 6.

375. Bayramov, V. Suraxanı: ötən il sosial-iqtisadi sahələrdə əldə edilən uğurlarla yadda qalmışdır /V.Bayramov //Xalq qəzeti.- 2006.- 28 fevral.- S. 10.

376. Bayramov, V. Suraxanı: Sosial-iqtisadi göstəricilər uğurludur /V.Bayramov //Xalq qəzeti.- 2007.- 27 aprel.- S. 6.

377. Cabbarlı, A. “Biz bu qəsəbədə çox rahatıq, dövlətimizin qayğısından olduqca razıyıq”: Paytaxtın Ramana qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınan yeni yaşayış massivinin sakinlərinin ümumi qənaəti belədir /A.Cabbarlı //Azərbaycan.- 2007.- 24 may.- S. 6.

378. Hövsan qəsəbəsində yeni məktəb binasının açılışı olmuşdur //Xalq qəzeti.- 2007.- 16 sentyabr.- S. 7.

379. Xəlilova, L. Suraxanı rayonunda ekoloji tədbirlər /L.Xəlilova //Respublika.- 2007.- 5 aprel.- S. 8.

380. İbadov, K. Suraxanı: 2006-cı ilin I yarısında yerinə yetirilmiş işlər sosial-iqtisadi inkişafın uğuru kimi qiymətləndirilmişdi: Bu fikir rayon icra hakimiyyəti aparatının keçirdiyi toplantıda öz əksini tapdı /K.İbadov //Respublika.- 2006.- 9 avqust.- S. 5.

381. Məmmədli, B. Azərbaycanın Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası qazanılmış uğurları daha da artıracaqdır: Bu fikir yerlərdə keçirilən fəallar yığıncağında səslənmişdir /B.Məmmədli //Respublika.- 2007.- 30 yanvar.- S. 4.

382. Məmmədli, B. Əhalinin rifahının yüksəldilməsinə xidmət edən dövlət siyasəti rəğbətlə qarşılır /B.Məmmədli //Respublika.- 2007.- 27 yanvar.- S. 5.

383. Məmmədli, B. Əmircan qəsəbəsində yerli qurumlar hesabat verdilər //Respublika.- 2007.- 19 yanvar.- S. 5.

384. Məmmədli, B. İlin I rübü yeni uğurlarla yadda qalıb: [Suraxanı rayonunun kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 1 may.- S. 5.

385. Məmmədli, B. Qısa hazırlıq tədbirləri uğurla yekunlaşıb /B.Məmmədli //Respublika.- 2007.- 4 dekabr.- S. 4.

386. Məmmədli, B. Ölkəmizin dinamik inkişafı sosial problemlərin həllini sürətləndirir /B.Məmmədli //Respublika.- 2007.- 13 fevral.- S. 5.

387. Məmmədli, B. Payız-qış mövsümünə hazırlıq işləri uğurla başa çatıb: Suraxanı rayonu İcra Hakimiyyəti başçısının şura iclasında bu barədə müzakirələr aparılmışdır /B.Məmmədli //Respublika.- 2007.- 5 oktyabr.- S. 4.

388. Məmmədli, B. Problemlərin uğurlu həlli üçün /B.Məmmədli //Respublika.- 2007.- 18 oktyabr.- S. 9.

389. Məmmədli, B. Sakinlərin rahatlığı üçün: [Qaraçuxur qəsəbə bələdiyyəsinin fəaliyyəti haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 23 sentyabr.- S. 2.

390. Məmmədli, B. Suraxanı rayonu: Sosial-iqtisadi inkişafın yeni mərhələsi /B.Məmmədli //Respublika.- 2007.- 27 fevral.- S. 5.

391. Məmmədli, B. Suraxanı rayonu: uğurlar da var, problemlər də /B.Məmmədli //Respublika.- 2007.- 28 oktyabr.- S. 6.

392. Məmmədli, B. Suraxanı rayonu: yeni inkişaf dövrünün üfüqləri: Ötən ilin yekunları /B.Məmmədli //Respublika.- 2006.- 1 mart.- S. 3.

393. Məmmədli, B. Yeni dövrün tələbi ilə: Əmircan bələdiyyəsi öz işini bu prinsiplər əsasında qurmağa çalışır /B.Məmmədli //Respublika.- 2006.- 19 fevral.- S. 6.

394. Məmmədli, B. Əmircan qəsəbəsində yerləşən qurumlar hesabat verdilər /B.Məmmədli; Ə.Sadıqov //Respublika.- 2007.- 19 yanvar.- S. 5.

395. Məmmədli, B. Başlıca amil etimadı doğrultmaqdır: Bələdiyyə həyatı [Əmircan bələdiyyəsi haqqında] /B.Məmmədli //Respublika.- 2007.- 7 dekabr.- S. 5.

396. Məmmədov, M. Abadlıq və quruculuq işləri yeni mərhələdə /M.Məmmədov //Respublika.- 2007.- 30 avqust.- S. 4.

397. Nazirlər Kabinetinin iclasından irəli gələn məsələlər geniş müzakirə olunmuşdur //Xalq qəzeti.- 2007.- 26 oktyabr.- S. 3.

398. Nəsibli, E. Abad məhəllələr qəsəbəyə gözəllik verir [Hövsan qəsəbəsi haqqında] /E.Nəsibli //Azərbaycan.- 2006.- 17 dekabr.- S. 4.

399. Nəsibli, E. Suraxanı abadlaşır /E.Nəsibli //Azərbaycan.- 2006.- 26 mart.- S. 1.

400. Nəsibli, E. Suraxanıda qaz təminatı yaxşılaşır /E.Nəsibli //Azərbaycan.- 2006.- 2 dekabr.- S. 5.

401. Nəsibli, E. Suraxanlılar qazandıqları nailiyyətlərdən arxayınlaşmırlar /E.Nəsibli //Azərbaycan.- 2006.- 9 avqust.- S. 2.

402. Niyazov, X. Möhtəşəm quruculuğun sadə fəlsəfəsi /X.Niyazov //Azərbaycan.- 2007.- 29 noyabr.- S. 5.

403. Rüstəmli, N. Suraxanı tərəqqi və inkişaf yolunda /N.Rüstəmli //Respublika.- 2006.- 28 noyabr.- S. 2.

404. Sadıqov, Ə. Hövsan qəsəbəsində yeni poçt şöbəsi /Əsadıqov //Respublika.- 2007.- 8 dekabr.- S. 6.

405. Yusifli, R. Görülən işlər yeni uğurlara təminat verir /R.Yusifli //Respublika.- 2006.- 10 noyabr.- S. 4.

406. Zeynalov, S. Suraxanıda ümumrayon toplantısı keçirilib /S.Zeynalov //Respublika.- 2007.- 11 sentyabr.- S. 3.

Yasamal rayonu

407. Bayramov, V. Ölkəmizin şəhər və rayonlarında 2005-ci ildə görülmüş işlərin sosial-iqtisadi yekunları /V.Bayramov; H.Qasımov; S.Hüseynoğlu //Xalq qəzeti.- 2006.- 21 fevral.- S. 5.

408. Əliyeva, İ. Məktəb binaları vaxtında tikilib istifadəyə verilir: [Yasamal rayonundakı 175 sayılı məktəbdə 9 sinifli yeni əlavə korpus tikilib istifadəyə verilmişdir] /İ.Əliyeva //Azərbaycan.- 2006.- 7 sentyabr.- S. 4.

409. Hacıyev, A. Abadlıq və quruculuq işləri genişlənilir /A.Hacıyev //Respublika.- 2007.- 29 iyun.- S. 5.

410. İsmayılov, S. Yasamal rayonu mövsümə ciddi hazırlaşır /S.İsmayılov //Respublika.- 2006.- 23 sentyabr.- S. 4.

411. Kamal, Mustafa. Abad və gözəl məhəllə üçün hər kəs çalışmalıdır: [Yasamal rayon MİS-n rəisi Zaur Nəsirovla rayonda aparılan abadlıq, quruculuq işləri haqqında] /M.Kamal //Respublika.- 2006.- 8 sentyabr.- S. 3.

412. Məmmədli, B. Səmərəli fəaliyyət yeni uğurlara yol açır /B.Məmmədli //Respublika.- 2007.- 25 noyabr.- S. 7.

413. Rəhimzadə, M. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası qazanılmış uğurları daha da artıracaqdır: Bu fikirlər yerlərdə keçirilən fəallar yığıncağında səslənmişdir /M.Rəhimzadə //Respublika.- 2007.- 30 yanvar.- S. 4.

414. Rəhimzadə, M. İlin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaq /M.Rəhimzadə //Respublika.- 2006.- 6 avqust.- S. 5.

415. Rəhimzadə, M. Qış mövsümünün uğurla başa çatması üçün zəruri tədbirlər görülür /M.Rəhimzadə //Respublika.- 2006.- 9 dekabr.- S. 5.

416. Rəhimzadə, M. Perspektivlər ümidvericidir: [Yasamal rayonunun iqtisadi yüksəlişi haqqında] /M.Rəhimzadə //Respublika.- 2007.- 11 fevral.- S. 6.

“Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin

SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilir. Bu proqram çərçivəsində qısa müddətdə regionların sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, rayonların infrastrukturuları yenidən qurulmuş, qəsəbə və kəndlərdə təhsil, mədəniyyət, səhiyyə, idman və digər sosialyönlü obyektlərin inşası və əsaslı təmiri həyata keçirilmiş, əhalinin məşğulluğu təmin edilmişdir. Bütün bunlar regionlarda davamlı və dinamik inkişafı təmin etməklə bərabər, həm də əhalinin həyat səviyyəsinin keyfiyyətə yüksəlməsinə səbəb olmuşdur.

Bu müddətdə ayrıca qəbul olunmuş müxtəlif proqramlar çərçivəsində Bakı şəhəri sürətlə inkişaf etmiş, onun infrastrukturunu yeniləşdirilmiş, yeni yollar salınmış və ya təmir edilmiş, şəhər abadlaşdırılmış, tikinti-quruculuq işləri vüsət almış, yüz minlərlə iş yeri açılmışdır. Lakin şəhər ətrafında yerləşən qəsəbələr Bakının sürətli və dinamik inkişafından müəyyən qədər kənarda qalmışdır. Həmin qəsəbələrin kompleks inkişafının təmin edilməsi və problemlərin aradan qaldırılması (kommunal xidmətlər, məktəblərin və səhiyyə ocaqlarının tikintisi, qəsəbəətrafı və qəsəbədaxili yolların salınması, iş yerlərinin açılması və s.) öz konkret həllini gözləyir.

Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial-məişət vəziyyətinin yaxşılaş-

dırılması, mövcud problemlərin aradan qaldırılması məqsədilə qərara alıram:

1. "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin, Proqramın icrasının gedişi barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2006-cı il
№ 1338

“Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”nda nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, “Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”nda yerinə yetirilməsi nəzərdə tutulan işlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan aşağıdakı təşkilatlara 26,0 (iyirmi altı) milyon manat vəsaitin ayrılmasını təmin etsin:

Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə -8,0 milyon manat

Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə -2,1 milyon manat

Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinə 1,9 milyon manat

Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə -0,6 milyon manat

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə	-0,1 milyon manat
Bakı Şəhər İcra Hakimiyyətinə	-2,0 milyon manat
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə	-6,2 milyon manat
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə	-5,1 milyon manat

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2006-cı il
№ 1347

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf perspektivlərinə həsr olunmuş müşavirədə

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

Yanvarın 27-də Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf perspektivlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açmışdır.

- Son illər ərzində Bakıda yol hərəkəti ilə bağlı müəyyən problemlər yaranmağa başladı. Bunun da təbii səbəbləri var. Çünki ölkəmizdə iqtisadiyyat çox sürətlə inkişaf edir. Demək olar ki, bütün sahələrdə çox güclü irəliləyiş var, 2005-ci ildə əhalinin pul gəlirləri təxminən 27 faiz artmışdır. Ümumi daxili məhsul da təxminən bu səviyyədədir. Yəni bütün bu amillər təbii olaraq, şəhər infrastrukturuna əlavə bir yük gətirir.

Hər bir inkişafın əlamətləri var. Onlardan biri, məsələn, binaların tikintisidir. İndi Bakıda bu proses çox sürətlə gedir. Bu onu göstərir ki, insanların həyat səviyyəsi yaxşılaşır, maddi rifahı yüksəlir və bu, bizi çox sevindirir. Belə də olmalıdır. Bizim qəbul etdiyimiz bütün proqramlar imkan yaradır ki, Azərbaycan xalqı, onun vətəndaşları daha da yaxşı yaşasın. Bundan sonrakı illərdə bu proses daha da sürətlə gedəcəkdir. Bizim bütün nəhəng, irimiqyaslı layihələrimiz həyata keçdikcə, bu inkişaf daha da sürətlə gedəcəkdir.

İnkişafın digər əlaməti ondan ibarətdir ki, ölkədə avtomobillərin sayı artır. Biz bunu Bakıda görürük, hiss edirik. Xüsusilə son iki il ərzində avtomobillərin sayı kəskin şəkildə artmışdır və təbii olaraq, şəhərdə tıxaclar baş verir və şəhərin yol infrastrukturuna əlavə yük düşür. Məndə olan məlumata görə, əgər biz avtomobillərin artım dinamikasına nəzər salsaq görürük ki, 2001-ci

ildə 9 min, 2002-ci ildə 13 min, 2003-cü ildə 21 min, 2004-cü ildə 30 min və 2005-ci ildə 44 min ədəd avtomaşın gətirilibdir.

Bütünlükdə Azərbaycanda avtonəqliyyat vasitələrinin ümumi sayı 610 ədəddir.. Bakıda isə 350 mindən çoxdur. Əgər şəhərdə tranzit şəkildə hərəkət edən maşınları da nəzərə alsaq, bu da əlavə təxminən 60-70 min ədəd maşın deməkdir. Bir sözlə, bu, şəhər infrastrukturuna çox böyük bir təzyiqdır.

Onu da qeyd etmək istəyirəm ki, son iki il ərzində Bakıya təxminən 100 min avtomobil gətirilibdir. Bakının avtomobil parkının sayı 350 min olduğu təqdirdə, son iki il ərzində 100 min gətirilibdir. Yəni bu onu göstərir ki, son iki il ərzində Azərbaycanda çox geniş, irimiqyaslı işlərin görülməsi nəticəsində ciddi irəliləyiş baş vermişdir. Yenə də deyirəm, avtomobillərin sayının artması ümumi inkişaf dinamikasını göstərir və bunun mühüm əlamətidir.

Bir müddət bundan əvvəl mən şəhərin müxtəlif yerlərində, əsas gərginlik olan yerlərdə vəziyyətlə şəxsən tanış oldum. Nəqliyyat Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verdim ki, qısa müddət ərzində geniş proqram hazırlansın, müzakirə olunsun, təsdiqlənsin və biz işə başlayaq.

Mən hesab edirəm ki, biz bu işləri iki istiqamətdə aparmalıyıq. Birincisi ondan ibarət olmalıdır ki, yeni nəqliyyat infrastrukturunun yaradılması məsələsi öz həllini tapmalıdır. Yəni yeni yolların salınması, yolötürücülərinin tikilməsi, nəqliyyat qovşaqlarının tikilməsi, yollarının genişləndirilməsi, körpülərin tikilməsi. Bu, çox geniş proqramdır. Bakı şəhərində 10-dan çox dairə var və onların hamısında bu işlər görülməlidir. İkinci istiqamət də mövcud yolların genişləndirilməsi, təmiri, harada lazımdırsa, yeni yolların salınması, yolların birləşməsi və sair işlərdən ibarət olmalıdır.

Əgər biz bunu etməsək, gələcəkdə Bakının çox ciddi problemləri olacaqdır. Biz böyük şəhərlərin təcrübəsini, böyük meqapolislərin problemlərini bilirik. Məsələn, Tokio şəhəri, Nyu-York, Moskva, İstanbul, London şəhərlərində bu, çox ciddi

problemə çevrilibdir. Bəzilərində şəhərin mərkəzinə maşınların buraxılışı pulludur. Bəzi şəhərlərdə müəyyən maşınlar mərkəzə bir gün buraxılır, o biri maşınlar o birisi gün buraxılır.

Bakının Azərbaycanın gələcək inkişafı da bizim üçün aydın və bəllidir. Daha da sürətli inkişaf gedəcək, insanlarımız daha da yaxşı yaşayacaqlar. Ailədə bir, iki maşın olacaqdır. Şəhərin əhalisi də artır və əlbəttə ki, bu infrastruktura biz gərək çox ciddi dəstək verək. Mən ümid edirəm ki, qəbul edəcəyimiz proqramlar qısa müddət ərzində bu problemin aradan qaldırılmasına xidmət göstərəcək və beləliklə, şəhərin yol infrastrukturu tamamilə yeniləşəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- Şübhəsiz ki, bu məsələyə biz kompleks şəkildə yanaşmalıyıq, yeni yolların tikilməsi ilə iş bitmir. Ancaq kompleks şəkildə biz istədiyimizə nail ola bilərik. Yol hərəkətinin tənzimlənməsi, əlbəttə, dayanacaqların tikilməsi çox mühüm rol oynayır. Bununla yanaşı, məsələn, şəhərdə işıqforların necə deyirlər, sistemli şəkildə fəaliyyət göstərməsi də çox vacibdir. Yeni bir sistem quraşdırılmalıdır. Bu barədə biz sizinlə söhbət eləmişik və o da bizim işimizi xeyli yüngülləşdirəcəkdir.

Bu layihə təxminən 2 il vaxt aparacaqdır. Mən ümid edirəm ki, 2 il ərzində məruzə olunmuş bütün məsələlər öz həllini tapmalıdır. Çünki artıq bunun üzərində iş gedib, müəyyən texniki-iqtisadi məsələlər öz həllini tapıbdır.

Onu da qeyd etmək istəyirəm ki, maliyyə problemi də olmayacaqdır. Bu layihənin həyata keçməsi üçün bizə nə xaricdən kredit, nə də haradasa əlavə pul axtarmaq lazımdır. Bizim imkanlarımız artır. Yenə də deyirəm, ölkədə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maddi vəziyyəti çox yaxşılaşıbdır. Ona görə, maliyyə problemi olmayacaqdır. Sadəcə olaraq, iş çox keyfiyyətli və düşünülmüş şəkildə aparılmalıdır və bütün bu

nəzərdə tutulmuş məsələlər qısa müddət ərzində öz həllini tapmalıdır.

Mən bu müşavirəni məhz ona görə keçirdim ki, bütün məsələlərə kompleks şəkildə baxılsın, araşdırılsın. Hesab edirəm ki, indi proqram üzərində iş aparılmalıdır, bu proqram çox konkret olmalıdır. Orada bütün məsələlər maddə-maddə öz həllini tapmalıdır: nə vaxt, harada, kimin tərəfindən hansı işlər görülməlidir. Şübhəsiz ki, müvafiq Sərəncam da imzalanacaqdır. O da hazırlanmalıdır. Eyni zamanda proqram da mətbuatda dərc olunacaq, bütün insanlar bilsinlər ki, biz hansı işləri görəcəyik. O cümlədən yeni yolların salınması, Hacıbala Abutalıbov bu barədə dedi. Şəhər yollarının, eyni zamanda, kənd yollarının da tikilməsi nəzərdə tutulubdur. Kənd yollarının tikilməsi digər proqramda öz həllini tapacaqdır.

Bildiyiniz kimi, indi Bakı şəhərinin ətraf qəsəbələrinin inkişaf proqramı hazırlanır və yolların təmiri, tikintisi orada nəzərdə tutulubdur. Dairəvi yol haqqında burada dedilər. Bu da çox vacibdir. Bütün böyük şəhərlərdə dairəvi yollar var, Bakıda isə bu yoxdur. Əlbəttə, biz gərək bu barədə də fikirləşək, layihə hazırlayaq. Yəni ki, bunlar çox irimiqyaslı layihələrdir. Biz bunları bu gün başlayırıq, iki il ərzində bütün bu, yəni məruzə edilən işlər öz həllini tapmalıdır. Amma o demək deyil ki, bununla iş bitmiş olur. Bundan sonrakı mərhələlərdə də işlər aparılacaq və beləliklə, şəhərimizin yol infrastrukturunu tamamilə yeniləşəcək, dünyanın ən yüksək standartlarına cavab verəcəkdir. Digər tərəfdən, vətəndaşlarımız da rahat hərəkət edəcəklər, tıxaclarda saatlarla qalmayacaqlar. Bütövlükdə, bu işlər şəhərimizin inkişafı üçün böyük bir dəstək olacaqdır. Bu proqram 2 il vaxt aparacaqdır. Amma bu iki il ərzində maşınların sayı artacaqdır. Əgər 2005-ci ildə 44 min maşın gətirilibsə, şübhə etmirəm ki, 2006-cı ildə daha da artacaqdır. Çünki alıcılıq qabiliyyəti artır, imkanlar artır, əhalinin pul gəlirləri artır, maaşlar artır və sair. Ona görə fikirləşmək lazımdır və siz də müəyyən edin, hansı təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu iki il ərzində biz vəziyyəti normal

şəkildə saxlayaq. Proqram qısa müddət ərzində tərtib olunmalıdır. Proqramın əsas hissəsi, demək olar ki, hazırdır. Amma bugünkü müzakirələr yeni məsələlər ortaya çıxardı. Biz gərək proqramda bunları da əks etdirək.

Azərbaycan.- 2006.- 28 yanvar.- S. 1-2

Qəbul olunmuş proqramın icrası Bakıətrafı qəsəbələrin inkişafında böyük irəliləyişə gətirib çıxaracaqdır: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

Bizim iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf edir. Bunu artıq hamı görür və dünyanın ən mötəbər beynəlxalq maliyyə qurumları da bunu təsdiqləyirlər. Azərbaycanda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Qısa müddət ərzində iqtisadi potensialın möhkəmlənməsində böyük işlər görülmüdü. Bu, eyni zamanda, ölkədə olan sosial problemlərin həllinə də kömək edir. Keçən il ümumi daxili məhsulun 26 faiz səviyyəsinə çatması, yoxsulluq şəraitində yaşayanların sayının 49 faizdən 29 faizə azalması, əlbəttə ki, görülmə işlərin ən gözəl nəticələridir, bunun əyani sübutudur.

Bildiyiniz kimi, iki il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı tərtib edilmişdir və o, uğurla icra edilir. Bir müddət bundan əvvəl proqramın ikiillik yekunları müzakirə olunmuşdur. Biz bir daha gördük ki, iki il ərzində regionların inkişafında böyük dəyişikliklər baş vermişdir. 340 min iş yerinin açılması, əlbəttə ki, regionlarda işsizliyin aradan qaldırılmasına xidmət edir. Eyni zamanda, yeni sənaye müəssisələrinin işə salınması da qeyri-neft sektorunun inkişafında bizə böyük dayaqdır. Beləliklə, ölkəmizin iqtisadiyyatı hərtərəfli inkişaf edir.

Artıq bu məsələ regionlarda öz həllini tapır və bildiyiniz kimi, beşillik proqram uğurla icra edilir. Artıq bunun iki ili arxada. Qarşıdan gələn illərdə proqramın qalan hissəsi də icra olunacaqdır. Buna şübhə yoxdur. Çünki birinci iki ilin uğurlu nəticələri bunu deməyə əsas verir.

Beləliklə, 2008-ci ildə proqram başa çatanda, şübhəsiz ki, bizim regionlarımız çox sürətlə inkişaf edəcək və beləliklə, Azər-

baycanın davamlı inkişafı təmin olunacaqdır. Ondan sonrakı mərhələlərdə yəqin ki, yeni məsələlər ortaya çıxacaq və biz onları da həll edəcəyik.

Belə geniş proqramın icra olunması, əlbəttə ki, bütün strukturların yüksək fəaliyyətini tələb edir. Mən bütövlükdə məmnunam ki, bu məsələyə dair fikir birliyi var və bütün strukturlar proqramın icrasında fəal iştirak edirlər.

Eyni zamanda, bildiyiniz kimi, Bakı şəhərinin ətraf qəsəbələrinin də problemləri kifayət qədərdir və onların həlli yolları, əlbəttə ki, bizi düşündürür. Bu məqsədlə bir müddət bundan əvvəl şəhər icra hakimiyyətində mənim təşəbbüslə geniş müşavirə keçirildi, qəsəbələrin nümayəndələri, ağsaqqalları o müşavirədə iştirak etdilər, Mənim tərəfimdən vəzifə qoyuldu ki, qısa müddət ərzində Bakıətrafı qəsəbələrin inkişaf proqramı hazırlansın və biz bunu təsdiq edək, icra edək. Hökumətə, Bakı Şəhər İcra Hakimiyyətinə və aidiyyəti orqanlara tapşırıq verilmişdir. Artıq proqram hazırdır. Biz bu gün onu müzakirə və təsdiq edəcəyik.

Bakıətrafı qəsəbələrin problemləri tezliklə həll olunmalıdır. Burada 47 qəsəbə var və onlarda 700 min insan yaşayır. Bu, həm əhali baxımından, həm də ərazi baxımından çox böyük bir sahədir və əlbəttə ki, diqqətdən kənar qalmamalıdır. Mən hesab edirəm ki, proqram çox dəqiqdir. Orada bütün məsələlər öz əksini tapır, proqramda konkret məsələlər və onların həlli yolları qoyulubdur. Beləliklə, çalışmalıyıq ki, iki il ərzində 2006-2007-ci illərdə bu proqram icra olunsun və bütün sosial və iqtisadi problemlər öz həllini tapsın.

Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var. Bildiyiniz kimi, Azərbaycanın büdcəsi ildə 70 faiz artır. Bu ilin büdcəsi 4 milyard dollardır. Yəqin ki, bir müddət bundan sonra biz büdcəyə dəyişikliklər edəcəyik. Çünki bizim iqtisadiyyatımız sürətlə artır və əlbəttə ki, 2007-ci ildə də büdcəmiz artacaqdır. Bütün bunlar bizə imkan verir ki, bu əlavə

vəsaitləri lazım olan yerlərə yönəldək və Azərbaycanın iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

Beləliklə, bu proqramın qəbul edilməsi və icrası, əminəm ki, şəhərətrafi qəsəbələrin inkişafında böyük irəliləyişə gətirib çıxaracaqdır.

Deməli, 2 il ərzində qəsəbələrdə 66 yardımçı stansiyanın, 2500 kilometr ötürücü xətlərin tikintisi nəzərdə tutulur. 53 ATS tikilməli, 26 poçt müəssisəsi, 320 kilometr qaz xətləri təmir olunmalı və yenidən çəkilməlidir. 4 idman kompleksi tikilməlidir, 8 idman salonu və stadionların bərpası nəzərdə tutulur. 14 kitabxana təmir olunacaq, 5 musiqi məktəbi yenidən qurulacaq, 57 ümumtəhsilməktəb bərpa ediləcək və yenidən tikiləcək, 26 uşaq bağçası, 10 xəstəxana təmir olunacaq, 10 xəstəxana yenidən tikiləcək, 8 poliklinika yenidən tikiləcəkdir. 160 kilometr su və kanalizasiya xətlərinin, 750 kilometr qəsəbədaxili və magistral yolların təmiri və tikintisi nəzərdə tutulubdur. Yəni bunlar proqramın əsas göstəriciləridir.

Əlbəttə, bu rəqəmlər özlüyündə göstərir ki, çox geniş proqramdır. Mən əminəm ki, proqram başa çatanda bütün qəsəbələrdə böyük inkişaf olacaqdır. Biz bunu istəyirik, buna çalışırıq. Əlbəttə, proqramın icrası təxminən 2 ilə nəzərdə tutulubdur. Ancaq ola bilsin ki, hansısa yeni məsələ, hansısa yeni bir təklif ortaya çıxsın. Biz buna operativ şəkildə baxmalıyıq.

Bütün qurumlar çox səmərəli işləməlidirlər. Əlbəttə, şəhər icra hakimiyyəti, eyni zamanda, bütün aidiyyəti qurumlar. Hökumət ümumi əlaqələndirmə işlərini aparmalıdır ki, biz istədiyimizə nail olaq. Mən əminəm ki, buna nail olacağıq. Çünki konkret, real proqram var. Haradasa 3 aydır bu proqram hazırlanırdı.

Biz meriyada müşavirəni noyabr ayında keçirdik. Ondan sonra demək olar ki, 4 ay keçir. Yəni demək istəyirəm ki, çox geniş və müfəssəl bir proqramdır. Bunun maliyyə mənbələri də var. Heç kim deyə bilməyəcək ki, imkan olmadı, vəsait ayrılmadı, ya təxirə salındı. Bu, olmamalıdır. Əgər deyiriksə iki ilə, deməli, iki ilə başa çatmalıdır, vəsait də var. Ona görə işləyin, proqramı icra edin və vaxtaşırı məna məruzə edin.

Sağ olun.

Azərbaycan.- 2006.- 28 fevral.- S. 1- 4.

İlkin nəticələr göstərir ki, 2006-cı il Azərbaycan üçün ən uğurlu il olacaqdır:

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

Nazirlər Kabinetinin bugünkü iclası birinci rübün yekunlarına həsr edilibdir. İqtisadiyyatımız birinci rübdə yüksək sürətlə artmışdır. Bildiyiniz kimi, 2005-ci il bu baxımdan Azərbaycanda rekord ili olmuşdur. Bizim iqtisadiyyatımız 26 faiz artmışdır. Ancaq bu ilin birinci rübündə artım daha da böyük olubdur. Rüb ərzində ümumi daxili məhsul 39 faiz artıbdir. Sənaye istehsalı 47 faiz, orta əmək haqqı 20 faiz, əhalinin gəlirləri 18 faiz, 2005-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiyməti 5,5 faiz artmışdır. Eyni zamanda, pensiyaların orta aylıq məbləği təxminən 19 faiz artmışdır. Bütün bunlar bir daha onu göstərir ki, bizim iqtisadi siyasətimiz çox uğurludur və real nəticələr verməkdədir.

Azərbaycanın çox sürətli iqtisadi inkişafı artıq bütün dünyaya tərəfindən bəyənilir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən iqtisadi islahatları çox yüksək qiymətləndirirlər. Azərbaycanın davamlı inkişafı bölgədə gedən proseslərə çox müsbət təsir edir və şübhəsiz ki, bizim mövqelərimizi daha da möhkəmləndirir. İldən-ilə artan büdcəmiz imkan verir ki, ölkədə gedən geniş quruculuq, abadlıq işlərini davam etdirək. Bizə imkan verir ki, çox böyük layihələri, irimiqyaslı infrastruktur layihələrini həyata keçirək. Əlbəttə ki, sosial məsələlərin həlli bizim üçün daha da asanlaşır.

Artıq birinci rübün nəticələri imkan verir ki, qəbul olunmuş büdcəyə düzəlişlər edilsin, dürüsləşdirmə aparılsın. Çünki bizim maliyyə imkanlarımız daha da artıbdır. Yəqin ki, bu yaxınlarda büdcəyə düzəlişlər müzakirə ediləcək və beləliklə, bu il

ərzində nəzərdə tutulmayan əlavə proqramları da biz həyata keçirəcəyik.

Regionların inkişaf məsələləri diqqət mərkəzindədir. Bizim siyasətimizin, demək olar ki, istiqamətlərindən biri də odur. Rayonlara vaxtaşırı səfərlərim mənə imkan verir ki, vəziyyətlə tanış olum və biz ortaya çıxan yeni məsələləri də operativ qaydada həll edək.

Bütövlükdə, regionların hamısında inkişaf demək olar ki, çox geniş vüsət alıbdir. Son iki il yarım ərzində 380 min yeni iş yerinin açılması özlüyündə böyük göstəricidir. Yəqin ki, gələn ilin büdcəsində rayonların sosial-iqtisadi inkişafına daha da böyük dəstək verilməlidir, daha da böyük həcmdə vəsaitlər ayrılmalıdır ki, rayonlarda insanları narahat edən bütün məsələlər tezliklə öz həllini tapsın.

Bildiyiniz kimi, rayonlarda olduğum zaman zona müşavirələri keçirilir, bu müşavirələrdə əlavə tədbirlər planı da tərtib olunur və ondan sonra xüsusi sərəncamlar verilir. Çünki 2004-cü ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən, əlbəttə ki, qarşıda duran bütün məsələləri o vaxt nəzərdə tutmaq qeyri-mümkün idi. Proqrama salmaq mümkün deyildi. Həyat inkişaf edir, davam edir və qarşıya çıxan yeni məsələlər sərəncamlarda öz əksini tapır. Beləliklə, biz regional inkişaf proqramına düzəlişlər edərək, onu daha da təkmilləşdiririk.

Bildiyiniz kimi, Bakı qəsəbələrinin inkişafına dair də xüsusi proqram qəbul olunub və onun icrası üçün maliyyə mənbələri də müəyyən edilibdir. Bu işlər də başlayıbdir və Bakıtrafi kənd və qəsəbələrdə artıq geniş quruculuq işləri başlanmışdır. Yol tikintisi, yardımçı stansiyaların tikintisi, qaz, su təchizatının yaxşılaşdırılması, məktəblərin, tibb məntəqələrinin tikintisi çox geniş proqramdır və əminəm ki, iki il ərzində qəsəbələrdə müsbətə doğru ciddi dönüş yaranacaqdır.

Bakının problemlərindən biri də yol hərəkətinin gərgin olmasıdır. Bunu həll etmək üçün operativ qaydada tədbirlər planı tərtib olunubdur. Biz buna dair xüsusi müşavirə də keçirmişdik.

Artıq yeni yol ötürücülərinin tikintisinə başlanmışdır. Bu, çox geniş proqramdır. Yol ötürücülərinin tikintisi, körpülərin, nəqliyyat qovşaqlarının, yeni yolların salınması, piyadalar üçün yeni keçidlərin tikintisi nəzərdə tutulur. Yəni bu, şəhərin infrastrukturuna çox böyük dəstək verəcək bir proqramdır. Onun da uğurlu başlaması çox müsbət bir haldır.

Bilirsiniz ki, biz sosial məsələlərə daim böyük diqqət göstəririk. Keçən il Azərbaycanda 300-dən çox yeni məktəb tikilibdir. Bu ənənə bu il də davam edir. Azərbaycanda məktəb tikintisi çox sürətlə aparılır. Mən rayonlarda olarkən mütləq yeni tikilmiş məktəblərə baş çəkir və vəziyyətlə tanış oluram.

Son müddət ərzində Azərbaycanın müxtəlif rayonlarında 10 yeni müalicə-diaqnostika mərkəzi və xəstəxananın təməli qoyulubdur. Bu da bizim sosial siyasətimizin tərkib hissəsidir və deyə bilərəm ki, Azərbaycan üçün yeni bir haldır. Çünki uzun illər bu sahəyə kifayət qədər vəsait qoyulmurdu. Əlbəttə, bunun da müəyyən təbii səbəbləri də, subyektiv səbəbləri də var idi. Bizim iqtisadi imkanlarımız artdıqca, ilk növbədə, bu sahəyə də diqqət göstərməlidir. Çünki insanlar ən yüksək tibbi xidmət almalıdırlar. Bunun üçün yeni, çox müasir avadanlıqla təchiz edilmiş müalicə-diaqnostika mərkəzlərinin tikintisi çox böyük əhəmiyyət kəsb edir. Dediyim kimi, artıq 10 yerdə tikintiyə başlanmışdır və əlbəttə, bu işlər davam etdiriləcəkdir, Azərbaycanın bütün bölgələrində yüksək səviyyəli tibb mərkəzləri tikilməlidir.

Qaçqınlar və məcburi köçkünlər üçün yeni şəhərciklərin salınması prosesi davam edir. Ümid edirəm ki, 2007-ci ildə bizim qarşımıza qoyduğumuz məsələ, yəni, çadır şəhərciklərinin ləğv olunması və onların yerinə yeni, gözəl şəhərciklərin salınması proqramı da başa çatacaqdır. Bu, bir daha onu göstərir ki, bizim qəbul etdiyimiz bütün proqramlar, layihələr həyatda öz əksini tapır. Bu, sadəcə gözəl şüar deyil, əməli-praktik işlərdir. Şəxsən mən özüm qaçqın-köçkünlər üçün tikilmiş şəhərciklərin açılışında iştirak edərkən oradakı vəziyyətlə tanış olurdum.

Çox yüksək səviyyədə işlər görülübür. Əlbəttə, bu, bizim soydaşlarımızın yaşayışını yüngülləşdirəcək bir işdir.

Azərbaycanın müxtəlif bölgələrində idman qurğularının tikintisi davam etdirilir. Biz bu işə hələ 2000-ci ildə başlamışdıq. Bu il müxtəlif yerlərdə yeni Olimpiya komplekslərinin, idman hovuzlarının və turizm mərkəzlərinin tikintisi nəzərdə tutulubdur.

Azərbaycanda Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilir. Bizim bütün layihələrimiz uğurla icra olunur. Bu il Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri tikilib istifadəyə veriləcəkdir. Bu, şübhəsiz ki, həm ölkə iqtisadiyyatı üçün, həm də regional əməkdaşlıq, regionda sülhün, sabitliyin möhkəmlənməsi üçün müstəsna əhəmiyyət daşıyan hadisələrdir. Azərbaycanda bu il neft hasilatı rekord səviyyəyə qalxacaqdır. Bu il 30 milyon ton neft və proqnozlara görə 7, yaxud 7,5 milyard kubmetr qaz hasil ediləcəkdir.

Bu il Bakı şəhərini içməli su ilə təmin etmək üçün nəzərdə tutduğumuz böyük su kəmərinin tikintisi başlanmışdır. Əminəm ki, tikinti nəzərdə tutulmuş vaxtda başa çatacaq və Bakı sakinləri içməli su ilə fasiləsiz təmin olunacaqlar.

Nəqliyyat infrastrukturunun genişlənməsi məsələləri də çox böyük önəm daşıyır. Azərbaycanın əlverişli coğrafi vəziyyəti ölkəmizi regional nəqliyyat mərkəzinə çevirir. Amma bunu təmin etmək üçün təkə coğrafi vəziyyət kifayət deyil, müasir nəqliyyat infrastrukturunu da olmalıdır. Aeroportlar tikilməlidir, digər nəqliyyat infrastrukturunu yaranmalıdır. Bildiyiniz kimi, indi Gəncədə müasir beynəlxalq aeroportun tikintisi başa çatır. Lənkəranda və Zaqatalada yeni aeroportların tikintisi nəzərdə tutulub və ümid edirəm ki, gələn il biz onların tikintisinə nail olacağıq. Bununla yanaşı, yük gəmiləri, neft tankerləri alınır. Həm magistral, həm də şəhərlərarası avtomobil yolları, kənd yolları salınır. Bu sahəyə də böyük vəsait ayrılır.

Bir sözlə, ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf göz qabağındadır. Biz elə etməliyik ki, bu inkişaf daha da sürətlə getsin və əlbəttə, hər bir vətəndaşın həyatında öz əksini tapsın.

Makroiqtisadi göstəricilər hər bir ölkənin iqtisadi potensialını əks etdirir. Bununla yanaşı, əməkhaqlarının, pensiyaların qaldırılması da Azərbaycanda artıq mütəmadi xarakter daşıyır və bu il də minimum əməkhaqqının qaldırılması nəzərdə tutulubdur. İldən-ilə bu məsələlər daha da uğurla həll ediləcəkdir. Çünki bizim maliyyə imkanlarımız artır. Gələn ilin büdcəsi, əlbəttə ki, daha da böyük olmalıdır. Hökumət indidən gələn ilin büdcəsinin formalaşması ilə bağlı tədbirlər görməlidir, onun əsas istiqamətləri, parametrləri müəyyən edilməlidir. Bizim iqtisadi siyasətimiz düşünülmüş konsepsiya şəklində həyata keçirilir. Ona görə biz bəri başdan 2007-ci il üçün iqtisadi planlarımızı müəyyən etməliyik. Əlbəttə ki, 2007-ci ilin büdcəsində həm infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulmalıdır, bununla yanaşı, sosial sahəyə böyük diqqət göstərilməlidir.

Onu da qeyd etmək istəyirəm ki, bu müddət, yəni birinci rübün ərzində Azərbaycanın xarici siyasəti də uğurla davam etdirilmişdir. Bizim bölgələrdəki və dünyadakı mövqələrimiz möhkəmlənir. Xarici siyasət daxili siyasətin davamıdır və Azərbaycanın maraqlarını təmin etmək üçün çox çevik və səmərəli xarici siyasət aparılmalıdır. Bu da Azərbaycanda var.

Bu yaxınlarda Bakıda İƏT ölkələri dövlət və hökumət başçılarının zirvə toplantısının keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan regionda öz mövqələrini çox ciddi şəkildə möhkəmləndiribdir. Mənim bu zirvə toplantısı zamanı xarici nümayəndə heyətlərinin başçıları ilə, dövlət, hökumət başçıları ilə keçirdiyim görüşlər bir daha onu əyani şəkildə sübut edir. Azərbaycanın inkişafı, uğurları qonaqlar tərəfindən çox yüksək qiymətləndirilmişdir və bu, əlbəttə ki, bizi çox sevindirir.

Bildiyiniz kimi, bir aydan sonra, iyun ayında Azərbaycanda İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin toplantısı keçiriləcəkdir. Bu da çox böyük tədbir, böyük hadisədir. Bu, bizə imkan verəcək ki, Azərbaycan həqiqətləri İslam Konfransı Təşkilatı üzvlərinə çatdırılsın və bizim əlaqələrimiz daha da möhkəmlənsin. Bir sözlə, beynəlxalq təşkilatlarda bizim

fəaliyyətimiz çox böyük önəm daşıyır və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda uğurla iştirak edir. Bizim siyasətimiz bu baxımdan çox təqdirəlayiqdir. Çünki mən hesab edirəm ki, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün bütün beynəlxalq, regional təşkilatlarda iştirak etməlidir.

İƏT və İslam Konfransı Təşkilatı haqqında mən dedim, bununla yanaşı MDB, GUAM və Avropa Şurasında da Azərbaycan çox fəal iştirak edir. Hesab edirəm ki, bu təşkilatlarda iştirakımız daha da geniş olmalı, fəaliyyətimiz daha da yüksək səviyyəyə qalxmalıdır.

Bildiyiniz kimi, mənim xarici səfərlərim və xarici dövlət başçılarının Azərbaycana səfərləri də bizim xarici siyasətimizi daha da zənginləşdirir. Deyə bilərəm ki, son iki il ərzində Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan bütün dövlətlərə rəsmi səfər etmişdir. Bu, çox böyük nailiyyətdir. Çünki Azərbaycan həm ərəzi baxımından, həm əhali baxımından böyük ölkə deyildir.

Dünyada 200-dən çox ölkə var. Ancaq Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə rəsmi səfərləri çox böyük əhəmiyyət daşıyır. Ölkəmizin inkişafı üçün çox vacibdir. Fransa, Rusiya, İngiltərə, Çin və Amerika Birləşmiş Ştatlarına səfərlərim onu göstərir ki, Azərbaycan çox düzgün siyasət aparır. Bizim siyasətimiz, əlbəttə ki, mövqelərimizi möhkəmləndirir, bölgədə əməkdaşlığı daha da gücləndirir, regionda risklərin azaldılmasına xidmət edir. Azərbaycanın milli maraqlarını və bütövlükdə, ölkəmizi qoruyur.

Biz indi bölgədə gedən prosesləri izləyirik və bəzi proseslər əlbəttə ki, narahatlıq doğurur. Elə etməliyik ki, Azərbaycan sabitlik məkanı kimi öz inkişafını davam etdirsinsin. Biz elə etməliyik ki, Azərbaycanda əməkdaşlıq daha da möhkəmlənsin və ölkəmizi müdafiə etməliyik, qorumalıyıq, o cümlədən siyasi diplomatik yollarla. Ona görə bölgədə gedən proseslərin iştirakçısı olan və böyük tədbirlərin, təşəbbüslərin təşəbbüskarı olan Azərbaycan bu il daha da yüksək mövqelərə malik olubdur.

Mənim Amerika Birləşmiş Ştatlarına səfərim çox uğurlu keçmişdir. Prezident, vitse-prezident, nazirlər, Konqresin, Senatın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, ictimai xadimlərlə görüşlərim bir daha onu göstərir ki, bizim aramızda strateji tərəfdaşlıq münasibətləri daha da yüksək pilləyə qalxıbdir. Azərbaycanın önəmi artır, Azərbaycan bölgədə çox önəmli ölkəyə çevrilir və əlbəttə ki, bizim xarici siyasətimiz Azərbaycanın mövqelərini möhkəmləndirməlidir və möhkəmləndirir. Belə olan halda ölkədə uğurlu iqtisadi islahatların aparılması daha da asanlaşacaqdır. Biz özümüz üçün mümkün olan riskləri azaltmalıyıq, təhlükəsizlik tədbirlərinin güclənməsinə çalışırıq və bunu edirik. Bu gün Azərbaycan bölgədə, dünyada gedən prosesləri sadəcə, müşahidə etməklə kifayətlənmir. Biz proseslərin fəal iştirakçılarıyıq, bizim mövqeyimizdən, sözümüzdən artıq çox şey asılıdır. Bizimlə hesablaşsınlar, məsləhətləşsinsinlər və bizim mövqeyimiz, bəzi hallarda birmənalı bəyanatlarımız başqaları üçün də bir əsas yaradır.

Ölkənin inkişafı, əlbəttə ki, bundan sonra daha da sürətlə gedəcəkdir. Neft-qaz layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı daha da möhkəmlənəcəkdir. Qeyri-neft sektorunun inkişafında əldə edilmiş nailiyyətlər bizi çox sevindirir. Bir sözlə, mən iqtisadi inkişafın perspektivlərinə çox böyük nikbinliklə baxıram və əminəm ki, qarşıda duran bütün vəzifələr öz həllini tapacaqdır.

Bu gün biz birinci rübün yekunlarını müzakirə edəcəyik. Ancaq bununla yanaşı, biz indidən gələcək haqqında fikirləşməli və lazımı tədbirləri görməliyik.

Prezident İlham Əliyev iclasa yekun vurdu.

- İndi əsas söylərimizi qarşıda duran vəzifələrin həllinə yönəltməliyik. Qeyd olunduğu kimi, bütünlükdə, Azərbaycanda iqtisadi inkişafıla bağlı olan vəziyyət müsbətdir. Ancaq bu, o demək deyil ki, biz artıq arxayınlaşaq, yaxud da əldə edilmiş nai-

liyyətlərlə kifayətlənək. Biz gərək çox ciddi işləyək, öz fəaliyyətimizi daha da təkmilləşdirək.

Qarşıda duran vacib məsələlərdən biri neft gəlirlərinin səmərəli idarə olunmasıdır. Bildiyiniz kimi, bununla bağlı müvafiq qərarlar qəbul edilibdir. Ancaq nəzərə alsaq ki, Azərbaycana gələcəkdə çox böyük həcmdə valyuta axını olacaq, əlbəttə ki, biz gərək bu işlərdə çox dəqiq olaq. Ölkənin ehtiyacları çoxdur. Böyük infrastruktur layihələri indi də həyata keçirilir, gələcəkdə də həyata keçiriləcəkdir. Tikinti-abadlıq işləri aparılır, sosial sektorun inkişafına dair tədbirlər görülür, maaşlar, pensiyalar artırılır və artırılacaqdır. Çünki indiki səviyyə bizi qane edə bilməz. Bütün bunlar, əlbəttə ki, bizim makroiqtisadi vəziyyətimizə təsir edə bilər və ona görə də neft gəlirlərinin səmərəli idarə olunması məsələsi ön plana çıxır. Bununla əlaqədar daha da ciddi tədbirlər görülməlidir.

İndi bizim valyuta ehtiyatlarımız 2,6 milyard dollar səviyyəsindədir. Bunun 1,6 milyard dolları Neft Fondunda toplanıb, 1 milyard dolları isə Milli Bankın valyuta ehtiyatlarıdır. Bu, böyük məbləğdir, amma gələn illərdə kəskin şəkildə artacaq və bütün aidiyyəti qurumlar buna çox böyük diqqət göstərməlidirlər. Çünki Azərbaycanda sürətli iqtisadi inkişafın nəticəsində biz keçən il istehlak qiymətlərinin artmasını müşahidə edirdik. Bu il də bu görünməkdədir. 5,5 faiz inflyasiya bizi gərək ciddi düşündürsün.

Yenə də deyirəm, bunun təbii səbəbləri var. Dünyada gədən proseslər, dünya bazarlarında neftin bahalaşması Azərbaycana gətirilən, idxal olunan malların bahalaşması - bütün bunlar təbii amillərdir. Eyni zamanda, büdcəmizin kəskin şəkildə artması, xərclərin artması.

Amma bununla yanaşı, subyektiv səbəblər də var və gərək buna çox böyük diqqət göstərsin.

Bildiyiniz kimi, bu yaxınlarda Dövlət İnvestisiya Şirkəti yaradılıbdır. O şirkət tərəfindən də böyük işlər görülməcəkdir. Ancaq əfsuslar olsun ki, bu ilin artıq 4 ayı geridə qaldı, İnvestisiya Şirkəti tərəfindən hələlik heç bir addım görmürük. Belə gedərsə,

onda şirkətin nizamnamə kapitalında olan 100 milyon dollardan biz bu il istifadə edə bilməyəcəyik. Bizim məqsədimiz isə ondan ibarətdir ki, İnvestisiya Şirkətinin potensialını, oraya ayrılmış vəsaiti qısa müddət ərzində işə salaq və bu vəsaitin hesabına əlavə kreditlər də cəlb edək. Bu şirkətin fəaliyyəti bilavasitə Azərbaycanın sənaye potensialının inkişafı proqramı ilə də bağlıdır.

Mən bir neçə ay bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, Azərbaycanda sənaye potensialının inkişafına dair ciddi proqram hazırlansın. Çünki Sovet İttifaqı vaxtında tikilmiş böyük müəssisələr öz səmərəsini itiribdir. Keçmişdə onlarda is-tehsal olunmuş məhsullar artıq lazımi standartı cavab vermir. Bununla yanaşı, o nəhəng müəssisələr Sovet İttifaqının bütün tələbatını ödəmək üçün nəzərdə tutulurdu. İndi o bazarlar da əldən gedib, bazara girmək də çox böyük problemə çevrilibdir. Ona görə Azərbaycanın yeni, müasir sənaye inkişafı proqramı işlənilməli və qəbul edilməlidir. Orada göstərilməlidir ki, hansı sənaye infrastrukturunu yaradılmalıdır, dövlət hansı formada öz dəstəyini verməlidir. İnvestisiya Şirkətinin yaranmasının məqsədi o cümlədən məhz bundadır ki, bizə lazım olan sahələri inkişaf etdirək.

Bəzi hallarda vəziyyət belədir: xarici investor müraciət edir, hansısa sahədə işləmək istəyir. Hökumət orqanları isə bu müraciətlərə baxırlar, ya razılığını verir, ya da vermirlər. Yəni bu, artıq o ibtidai mərhələnin əlaməti idi. İndi biz özümüz müəyyən etməliyik. Regionların inkişaf proqramı tərtib olunmuşdur və orada istiqamətlər də müəyyən edilmişdir. Eyni qaydada sənaye inkişafı proqramına da biz gərək baxaq, özü də çox qısa müddət ərzində. Gərək ölkəmiz üçün lazım olan, həm iş yerlərinin açılmasına xidmət göstərən müəssisələr, yaxşı olardı ki, birja məhsulları istehsal edən müəssisələr yaradılsın, satışda problem olmasın. Ona görə bu məsələyə çox ciddi fikir vermək lazımdır və gözləyirəm ki, qısa müddət ərzində mənə konkret proqram təqdim ediləcəkdir. Heç olmasa, o proqramın əsas istiqamətləri, yaxud da

atılacaq birinci addımlar haqqında təklifləri gözləyirəm. Vaxt da keçir.

Əlbəttə ki, maliyyə nəzarəti gücləndirilməlidir. Çünki böyük valyuta axınının astanasındayıq və belə olan halda, çox ciddi nəzarət olmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir. Çünki bizim büdcəmiz ildən-ilə artacaqdır. Gələn ilin büdcəsi də bu ilin büdcəsindən xeyli dərəcədə fərqlənəcəkdir. Belə olan halda, əlbəttə ki, çox ciddi maliyyə nəzarəti olmalıdır. Qanun pozuntularına yol vermək olmaz. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq tam şəkildə təmin edilməlidir.

Bizim çox gözəl təcrübəmiz var. Azərbaycanın Neft Fondu bütün beynəlxalq qurumlar tərəfindən şəffaflıq örnəyi kimi təqdim edilir, qəbul edilir. Bu, bizim böyük nailiyyətimizdir. Dövlət Neft Fondunun keçmiş icraçı direktoru indi maliyyə naziridir. Bu müsbət təcrübəni gərək bütün maliyyə sektoruna tətbiq edək. Belə olan halda, hamımız görəcəyik ki, nə qədər böyük əlavə imkanlar yaranacaqdır.

2007-ci ilin büdcəsi haqqında artıq söhbət açıldı, indi işlər yəqin ki, başlayıbdır. Biz ilkin variantda baxacağıq. Artım sürəti, ilk növbədə, qeyri-neft sektoru hesabına olmalıdır. Neft sektoru hesabına büdcəni formalaşdırmaq böyük səylər, yaxud da ağıl tələb etmir. İndi hamımız bilir ki, bizi nələr gözləyir, hansı işlər gözləyir. Bu il neft hasilatı 30 milyon ton olacaq, gələn il daha da artacaqdır.

2008-ci ildə Azərbaycanda neft hasilatı təxminən 60 milyon tona, - 50 milyon ton konsorsium tərəfindən, 8-9 milyon ton Dövlət Neft Şirkəti tərəfindən, - çatacaqdır. Dünyada neftin qiyməti də indi bəllidir. Çox güman ki, qiymətlər elə bu səviyyədə qalacaq, bəlkə də, daha da artacaqdır. Ona görə büdcənin formalaşması, ilk növbədə, qeyri-neft sektoru hesabına olmalıdır. Mən həmişə bunu vurğulayıram, bu gün də demək istəyirəm, biz öz iqtisadi siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. Neft böyük sərvətdir, böyük dəstəkdir, bizim iqtisadi potensialımızı möhkəmləndirir. Azərbaycana imkan verir ki, öz

xarici siyasətini də uğurla aparsın. Bizim siyasətimiz yalnız Azərbaycanın milli maraqları əsasında qurulur. Ancaq büdcəni təkcə neftin hesabına doldurmaq olmaz. Ona görə mən real, konkret təkliflər gözləyirəm.

Narahatlıq yaradan məsələlərdən biri də kommunal sektorda olan vəziyyətdir. Biz bu sektorda maliyyə axınlarına gərək çox ciddi nəzarət edək. Çünki bu sahədə də böyük islahatlar aparılmalıdır. Biz bilməliyik, əhalidən, müəssisələrdən yığılan vəsait necə, hansı məqsədlərə xərclənir. Buna ciddi nəzarət olmalıdır. Biz gərək ildən-ilə artan maliyyə vəsaitindən çox səmərəli istifadə edək. Kommunal sahə ilə məşğul olan təşkilatlar da öz işində çox ciddi irəliləyişə nail olmalıdırlar.

Aqrar sektora daha da böyük diqqət göstərilməlidir. "Aqrolizinq" Səhmdar Cəmiyyətinin formalaşması prosesi, nəhayət, başa çatmalıdır. Biz artıq uzun müddətdir ki, "Aqrolizinq"i yaratdıq. Amma onun tam fəaliyyət göstərməsi hələ ki, baş vermir. Hələ ki, bölgələrdə müasir infrastruktur tam şəkildə yaradılmır. Bildiyimə, eşitdiyimə görə, fermerlərə texnika çox yüksək tariflə verilir. Onlar o tarifi ödəyə bilmirlər. Ona görə siz buna gərək yenidən baxasınız. Biz "Aqrolizinq"i ona görə yaratmadıq ki, texnikanı icarəyə verib pul qazanaq. Biz onu ona görə yaratdıq ki, bunu kəndlilərə verək və ondan istifadə etsinlər. Pulunu da versə, yaxşıdır, amma əsas məqsədimiz qazanc götürmək deyildir. Mənə yerlərdən məlumat gəlir ki, bəzi fermerlər o texnikadan imtina edirlər. Çünki tarif çox yüksəkdir. Belə olan halda, buna yenidən baxmaq lazımdır. Elə tarif qoymaq lazımdır ki, fermer üçün bu texnikadan istifadə səmərəli olsun. Çünki biz fermerlərə bu yolla - bir tərəfdən kreditlərin, digər tərəfdən, texnikanın verilməsi ilə, gübrə ilə təmin etməklə kömək edə bilərik. Kənd təsərrüfatında daha da ciddi artım olmalıdır. İndi burada səsləndi, artım 2,5 faizdir. Bu, əlbəttə, böyük göstərici deyildir. Nəzərə alsaq ki, Azərbaycanda ümumi daxili məhsul 40 faiz artıb, sənaye istehsalının artımı təxminən 50 faizdir, - düzdür, bunun böyük hissəsi neftin hasilatının artması ilə əlaqədardır, -

kənd təsərrüfatında 2,5 faiz artım bizi qane edə bilməz. Bu məsələyə baxın, əgər əlavə göstərişlər, qərarlar qəbul etmək lazımdırsa, biz onu edək.

Yol infrastrukturunu haqqında da danışdıq və mən qeyd etdim, o qədər böyük işlər görülüb, bəlkə də, Ziya Məmmədova bir saat lazım olar ki, bütün bunlar haqqında məlumat versin. Magistral avtomobil yollarının, kənd yollarının, şəhər yollarının çəkilməsində, dəniz nəqliyyatında, hava nəqliyyatında, dəmir yolu nəqliyyatında bütün istiqamətlərdə böyük işlər görülüb. Bu sahə o qədər də narahatlıq doğurmur. Çünki görüləcək bütün işlər artıq yolundadır. Hansısa kredit vasitəsilə, hansısa büdcə hesabına həll olunur. Ona görə, bu işləri sadəcə olaraq, keyfiyyətlə görmək lazımdır. Yolların keyfiyyəti yüksək olmalıdır. Bəzi hallarda tələskənliyə yol verirlər. Keyfiyyətli olmalıdır. Əgər tələsib, işi keyfiyyətsiz görsək, sadəcə olaraq, pul itəcək və o işləri yenidən görmək lazım olacaqdır.

Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artması məsələsi çox böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə böyük işlər görülür. Minimum əməkhaqqının artması hər il baş verir. Eyni zamanda, müxtəlif kateqoriyalı işçilərin əməkhaqları da qaldırılır. Ancaq indiki səviyyə bizi qane edə bilməz. Çünki Azərbaycanda minimum əməkhaqqı hələ ki, 30 manatdır. Bu il də artırılacaqdır. Ancaq biz gərək fikirləşək - bu il və gələn il minimum əməkhaqqının səviyyəsi insanların minimum tələbatını ödəməlidir. Əlbəttə, bunu etmək o qədər də asan deyildir. Həm maliyyə imkanları olmalıdır, eyni zamanda, bildiyiniz kimi, maaşların artması bilavasitə inflyasiyanın səviyyəsinə təsir göstərir. Biz burada çox düşünülmüş siyasət aparmalıyıq. Çox həssas olmalıyıq ki, yüksək sürətlə artan maaşlar makroiqtisadi vəziyyətə mənfi təsir göstərməsin, yaxud da az göstərsin. Ancaq eyni zamanda, ildən-ilə həm əməkhaqlarının, həm də pensiyaların artımı olmalıdır.

İndi yeni pensiya sistemi fəaliyyətdədir. Əmək pensiyasının baza hissəsi 2006-cı il aprelin 1-dən 30 manata çatdırılmışdır

və ilin sonunadək 35 manat olmalıdır. Əlbəttə, əmək pensiyalarının baza hissəsi yaşayış minimumunun səviyyəsinə çatdırılmalıdır. Biz buna nail olacağıq. Bu isə, öz növbəsində, yoxsulluğun azaldılmasına kəskin şəkildə təsir göstərəcəkdir. Bildiyiniz kimi, biz bu proqramı da uğurla icra edirik. Yoxsulluq şəraitində yaşayanların sayı il-ilə azalır və yaqın 2006-cı ilin yekunları həm də onu göstərəcək ki, bu, daha da azalıbdır.

Nazir burada ünvanlı sosial yardım haqqında məlumat verdi. Burada ən vacib məsələlərdən biri şəffaflığı təmin etməkdir, pozuntulara yol verməmək və həqiqətən, ehtiyacı olan ailələrə və vətəndaşlara kömək göstərməkdir. Kimlərə ünvanlı sosial yardım verilməlidir, kimlərə verilməməlidir - bu, çox ciddi, çox çətin məsələdir. Burada narazı qalanlar da olacaqdır.

Artıq məndə olan məlumata görə, bəziləri, normal səviyyədə, şəraitdə yaşayanlar da özlərini süni yollarla yoxsul kimi təqdim etmək istəyirlər. Bunu etmək üçün öz əmlakını, necə deyirlər, başqasının adına keçirirlər. Yəni burada pozuntular, yaxud da dələduzluq etmək üçün geniş imkanlar var. Ona görə, biz bu işdə çox ciddi olmalıyıq. Nail olmalıyıq ki, məhz həqiqətən, ehtiyac içində yaşayan ünvanlı sosial yardımını alsın. Ancaq yaxşı yaşayan saxta yolla özü üçün əlavə imtiyazlar əldə etməsin. Bu demək olar ki, qarşıda duran məsələlərin əsasıdır.

Əlbəttə ki, bu gün biz bütün nazirləri dinləyə bilməzdik. Başqa sahələrdə də hərə öz yerində işini bilir. Bizim bütün planlarımız proqram şəklində həll olunur. Sosial sahədə, iqtisadi inkişaf, təhsil, səhiyyə, ekologiya, mədəniyyət, turizm sahələrində nazirlər öz vəzifələrini bilirlər və biz bütün bu işləri proqram şəklində görməliyik.

Artıq ikinci rüb başlayıb və mən əminəm ki, nəticələr yaxşı olacaqdır. Ümumiyyətlə, belə görünür ki, 2006-cı il Azərbaycan üçün ən uğurlu il olacaqdır. Bu ildə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri işə düşəcəkdir. Əminəm ki, biz bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlaya bilərik. İƏT-in zirvə görüşündə iştirak etmiş Türkiyənin

Baş naziri ilə də bu barədə çox ətraflı söhbət aparılmışdır. Azərbaycan tərəfi bir daha bildirmişdir ki, günü bu gün Azərbaycan öz tərəfindən maliyyə öhdəliyi götürməyə hazırdır və artıq gələcək konsorsiumun konturları görünməkdədir. Bu yol bizə çox lazımdır. Bu yol Asiyanı Avropa ilə birləşdirir və yolun tikintisi hər cəhətdən Azərbaycanın nilli maraqlarının daha da dolğun şəkildə təmin olunmasına xidmət göstərəcəkdir.

Digər infrastruktur layihələri də icra edilir. Azərbaycanda elə bir sahə, - istər sosial, istər iqtisadi layihələr, istər infrastruktur layihələri, - yoxdur ki, orada inkişaf olmasın. Yənə də deyirəm, biz işimizi proqram şəklində aparırıq. Arzu edirəm ki, bu müsbət meyillər gələcəkdə daha da güclənsin.

Sağ olun.

Azərbaycanın ali məktəblərində böyük quruculuq işləri gedir:

Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Əziz müəllimlər!

Əziz tələbələr, əziz dostlar!

Mən sizin hamınızı Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, uğurlar arzulayıram.

Bu gün universitetin həyatında çox gözəl və əlamətdar bir gündür. Yeni, gözəl korpus tələbələrin sərəncamına verilir. Mən bu gün bu gözəl bina ilə hərtərəfli tanış oldum və gördüm ki, sözün əsl mənasında, ən yüksək dünya standartlarına cavab verən binadır. Bunun xarici görünüşü çox gözəldir və ən önəmlisi isə, burada quraşdırılan avadanlıq ən müasir tələblərə cavab verir. Bu, çox vacibdir. Çünki ölkəmiz müasirləşir, dünya birliyinə inteqrasiya edir, Azərbaycanın iqtisadi potensialı artır. Biz çox istəyirik ki, gənc nəsil dünyanın ən müasir standartlarına cavab verən şəraitdə oxusun, bilikli, savadlı olsun.

Azərbaycanda indi ali məktəblərdə böyük quruculuq işləri gedir. Bu yaxınlarda Azərbaycan Dövlət Tibb Universitetinin yeni terapeutik klinikasının təməl daşını qoyduq. Başqa ali məktəblərdə də fauna oxşar proseslər gedir. Yəni, Azərbaycanda bütövlükdə təhsil sahəsi müasirləşir, yeniləşir. Həm təhsilin maddi-texniki bazası möhkəmlənir, həm də tədris prosesi müasirləşir. Bu sahəyə çox böyük diqqət verməliyik. Maddi-texniki bazanın möhkəmləndirilməsi işlərində Azərbaycanın iqtisadi imkanları, ildən-ilə artan büdcəmiz, investisiya xərclərinin artırılması aparıcı rol oynayır. Əlbəttə, dövlət siyasəti ondan ibarətdir ki, ilk növbədə, təhsil sahəsinə böyük diqqət göstərilir. Ancaq tədris prosesinin təkmilləşdirilməsi, əlbəttə ki, sizdən - müəllimlərdən asılıdır, rəhbərlikdən asılıdır. Mən istəyirəm ki,

həm maddi-texniki bazanın möhkəmləndirilməsi, həm də tədris prosesinin müasirləşməsi paralel şəkildə aparılsın. Məhz o təqdirdə biz istədiyimizə nail ola biləcəyik. Tələbələr yaxşı şəraitdə oxuyacaqlar. Müəllimlərin iş şəraiti yaxşı olacaq və bilikli gənc nəsil yetişəcəkdir. Bax, bu binada, İqtisad Universitetinin yeni korpusunda bütün bunlara nail olmaq mümkündür. Bu binanın timsalında demək olar ki, Azərbaycanın bütövlükdə təhsil sahəsindəki inkişaf strategiyası həyatda öz əksini tapır.

Burada informasiya-kommunikasiya texnologiyalarına çox böyük yer ayrılıbdır. Bu gün mən Moskva Dövlət Universitetində, Bilkənd Universitetində Azərbaycan gəncləri ilə, orada oxuyan tələbələrlə video-bağlantı yaratdım. Eyni zamanda, Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə də. Yəni bunlar gözəl imkanlardır. Kitabxana ilə tanış oldum, dünyanın istənilən aparıcı ali məktəblərinin kitabxanalarına daxil olmaq mümkündür, bu imkanlar var. Beləliklə, burada oxuyan tələbələr dünyada gedən bütün prosesləri izləmək iqtidarında olacaqlar.

Əsas məsələ odur ki, biz dünyada mövcud olan ən müsbət təcrübəni götürək, Azərbaycanda tətbiq edək, mövcud olan vəziyyətə uyğunlaşdıraq. Beləliklə, gənc nəsil peşəkar kadrlara çevriləcəkdir. Mən sizi bu gözəl nailiyyətlə bağlı bir daha təbrik etmək istəyirəm. Universitetin rəhbərliyinə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bu işi çox yüksək səviyyədə aparırlar.

Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir. Təsadüfi deyil ki, təhsil sahəsinə Azərbaycanda indi çox böyük diqqət göstərilir. Orta məktəblərdə böyük quruculuq işləri gedir. Azərbaycanda son illər ərzində 1200-dən artıq məktəb tikilibdir, yüzlərlə məktəb təmir olunur və bu proses gələn il də davam etdiriləcəkdir. Bütün məktəblərdə kompüterləşmə prosesi gedir ki, uşaqlar gənc yaşlarından artıq kompüterlə tanış olsunlar və sonra ali məktəblərə daxil olanda bu, onlar üçün yenilik olmasın. Ali məktəblərdə də

təhsil prosesinin inkişafında böyük işlər görülməkdir. Bir daha demək istəyirəm ki, bu sahədə aparılan işlər bütövlükdə mənə qane edir, ancaq əlbəttə ki, islahatlar davam etdirilməlidir. Ən qabaqcıl, dünya miqyaslı ali məktəb heç vaxt əldə edilmiş nailiyyətlərlə kifayətlənmir. Bu , daimi islahat tələb edən sahədir. Əlbəttə ki, dünyada elmi-texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq , qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir.

Biz beynəlxalq əməkdaşlıq sahəsində də çox uğurlu addımlar atırıq, Bolonya prosesinə qoşulmuşuq. Bolonya prosesi çərçivəsində tələbə mübadiləsi daha sürətlə getməlidir. Azərbaycan gəncləri dünyanın aparıcı ali məktəblərində oxumalıdırlar. Bilirsiniz ki, bunu təşkil etmək üçün bu yaxınlarda xüsusi sərəncam da imzalanmışdır və bu il ilk tələbələr dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir. Orada dövlət vəsaiti hesabına təhsil alacaq , sonra Vətənə dönəcəklər. Lap tutaq ki, bəziləri Vətənə dönməsə də, yenə Azərbaycan elçiləri olacaqlar və gec-tez yenə də onlar Vətənə qayıdacaqlar. Çünki xalqımız çox vətənpərvər xalqdır və biz hamımız öz Vətənimizi çox sevirik , gənclərimiz də vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu , böyük bir inkişaf prosesinin başlanğıcıdır. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələrə nail olacağıq. Azərbaycanda çox peşəkar kadr təbəqəsi, bütün müasir tələblərə cavab verən kadrlar yaranacaqdır. Bu sahəyə böyük diqqət göstərilir.

Bildiyiniz kimi, indi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar. İqtisadi müstəqillik siyasi müstəqilliyə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük.

Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır. Azərbaycanın iqtisadi inkişafı o qədər sürətlə gedir ki, hər sahədə yeni kadrlar lazımdır. Bildiyiniz

kimi, bəzi hallarda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə, yaxud da Azərbaycan şirkətlərində menecer vəzifələrinə xaricdən mütəxəssislər dəvət olunur. Bəlkə də, ilkin mərhələ də buna ehtiyac var, amma mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdırlar. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və öz peşəkarlığını göstərməlidirlər. Bax, Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır.

Bu gün rektor Şəmsəddin Hacıyev mənə məlumat verdi ki, əmək yarmarkalarında universitetin məzunlarına çox böyük maraq, çox böyük tələbat var. Həm dövlət qurumları, həm özəl şirkətlər görəndə ki, bilikli, savadlı gənc mütəxəssislər var, əlbəttə, onları çox böyük həvəslə işə cəlb edirlər. İndi Azərbaycanda iqtisadi artım o səviyyəyə çatıb ki, bizdə maaşlar da qalxır, biznes imkanları yaxşılaşır, investisiya mühiti inkişaf edir. İndi ölkəmizdə iqtisadi artım bu gün dünyada analoqu olmayan sürətlə gedir və siz də bunu çox yaxşı bilirsiniz. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu gözəl dinamikanı daha da yüksəldək. İqtisadi proqramların həyata keçirilməsi, siyasi xəttin uğurla davam etdirilməsi eyni zamanda, gənc, peşəkar kadrların yetişdirilməsi ilə müşayiət olunmalıdır. Məhz bu təqdirdə biz istəyimizə nail ola biləcəyik.

Bizim çox zəngin neft-qaz ehtiyatlarımız var. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla davam etdirilən neft strategiyamız Azərbaycana həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıq müstəvisində çox böyük nailiyyətlər gətiribdir. Bizim iqtisadi uğurlarımız sosial məsələlərin həllinə də öz təsirini göstərir. Bütün bunlarla bərabər, humanitar sahəyə böyük diqqət göstərilməlidir və ilk növbədə, təhsilə. Mən buna bir də qayıtmaq istəyirəm, tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii

sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görürük ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Bizdə də belə olmalıdır. Biz də buna hazırıq. Belə gözəl təhsil ocaqları var.

İndi informasiya-kommunikasiya texnologiyalarına böyük diqqət göstərilir və Azərbaycan bu sahədə regionda artıq liderlik mövqelərini gücləndirir. Yəni bütün imkanlar var. Ölkəmizdə çox gözəl ab-hava var. Çox gözəl işlər görülür. Bütün ölkə, həm Bakı şəhərimiz, həm də rayonlar hər bir sahədə və hər bir istiqamətdə yeniləşir. Mən bu gözəl gündə sizinlə bərabər bu yeniliklərə sevinirəm. Bir daha demək istəyirəm ki, bu gün burada gördüklərim məni çox sevindirir. Mən arzu edirəm ki, Azərbaycanın bütün ali məktəbləri bu səviyyədə olsun.

Ancaq bu o demək deyil ki, siz bu görülən işlərlə kifayətlənməlisiniz. Daha da inamla irəliyə getməliyik. Bütün Azərbaycan xalqı indi çox sürətlə gedən bütün bu gözəl işləri görür. Ölkəmiz çox sürətlə inkişaf edir və bu inkişafda hər bir vətəndaşın öz payı vardır. Xüsusilə də müəllimlərin, gənc nəslin. Belə olan halda, ölkəmizin gələcəyi çox parlaq və uğurlu olacaqdır.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayıram.

Sağ olun.

Azərbaycan.- 2006.- 9 oktyabr.- S.1

Müəlliflərin əlifba göstəricisi

- Abbasov, Ə. 88
Abbasov, F.259
Abduləliyev, A.247, 345
Abdullayev, C.149
Abdullayev, H. 56
Ağayev, Ə. 89
Alışoğlu, Q. 314, 366, 367
Allahverdiyev, Q.186
Aslan,Q.....150, 277, 278, 279, 280, 286, 296
Atakişiyev, M. 89, 90, 150
Babayev, M.152
Bağırov, F. 92
Bağırova, Q.368
Bayramov, Ə.347
Bayramov, M. 98
Bayramov, V. 94, 95, 96, 97, 99,154, 187, 188, 189, 190,
281, 282, 299, 300, 301, 316, 369, 370, 371, 372, 373, 374,
375, 376
Bədəlov, Ə. 191
Bəşirqızı, Z. 100
Cabbarlı, A..... 377
Cabbarov, X. 101, 155
Cabbarov, S. 156
Cəfərli, R. 102
Cəfərli, Y. 103, 158
Çələbiyev, Z.159
Əhədov, F..... 192
Əhmədov, Q. 104
Əhmədov, R. 261
Əhmədov, V. 105
Əkbərov, Z.249
Ələsgərov, A. 106

Əliyev, A. 107
Əliyev, E. 108
Əliyev, İ.4, 5, 6, 7, 13, 17, 25, 66, 75, 76
Əliyev, M. 193, 302, 303, 348
Əliyev, N. 283
Əliyev, T. 228, 229, 230, 231
Əliyeva, İ. 109, 408
Əliyeva, Y. 9
Əlizadə Ş. 83
Əmənullayev, İ. 232
Əsədov, B. 194
Fərəcov, Z. 110
Güləliyev, F. 262
Hacıahyev, E. 111, 195
Hacıyev, A. 409
Həmidoğlu, A. 287, 288, 289, 290
Həsənov, O. 265
Həsənzadə, Ə. 10
Hüseynli, İ. 284
Hüseynoğlu, S. 196, 250, 266
Hüseynov, B. 112
Hüseynov, Ə. 113
Hüseynov, Z. 162
Hüseynzadə, Ə. 317
Xəlilova, L. 379
Xəlilzadə, F. 114, 115, 236
İbadov, K. 163, 237, 238, 251, 349, 380
İmanov, E. 164, 267
İslamov G. 62, 239
İsmayıloğlu, X. 165
İsmayılov, Ə. 116, 318
İsmayılov, S. 410
İsmayılov, Ş. 117, 118
Kamal, M. 120, 268, 351

Qafar, T. 167
Qoçulu, Ö. 167
Quliyev, E. 121
Quliyev, R. 12, 122
Məlikov, Ə. 124, 125, 169
Qurbanqızı, Z. 124, 198
Qurbanov, C. 169
Məmmədli, B. 125, 170, 171, 198, 199, 240, 241, 242,
252, 253, 319, 320, 321, 322, 323, 324, 325, 326, 327, 328,
329, 330, 331, 332, 333, 334, 335, 336, 352, 353, 381, 382,
383, 384, 385, 386, 387, 388, 389, 390, 391, 392, 393, 394,
395, 411
Məmmədov, Ə. 172, 173
Məmmədov, M. 396
Məmmədov, R. 254
Mərdanov, M. 127
Mirzə, M. 128, 129, 130, 200
Mustafayev, L. 291
Mustafayev, S. 255
Mükərrəmoğlu, M. 131, 132, 174, 175, 201, 337, 338, 339
Nadirov, A. 133
Nəsibli, E. 14, 134, 202, 203, 204, 205
243, 340, 341, 342, 343, 398, 399, 400, 401
Niyazov, X. 86, 135, 402
Nizamioğlu, İ. 136
Novruzov, T. 206, 207
Novruzova, A. 137
Orucov, N. 138, 294
Pənahov, İ. 269, 270, 271
Rəcəbova, M. 177
Rəhimzadə, M. 413, 414, 415, 416
Rüstəmli, N. 403
Rzayev, B. 139
Sadıqlı, F. 178

Sadiqoğlu, A. 285
Sadıqov, Ə. 244, 272, 344, 404
Salmanov E. 209
Salmanov, R. 257
Salmanova, S. 140
Seyidov, H. 141
Vəfa, Z. 143, 180, 258
Vəliyev , M. 210, 354, 355, 356, 357, 358, 359, 360, 361,
362 , 363, 364
Vəliyev, A. 180
Yaqubzadə, M. 15, 143, 144, 145, 181, 308, 309, 310, 311,
364
Yusifli, B. 211
Yusifli, R. 16, 212, 213, 214, 215, 216, 217, 218, 219, 220,
221, 222, 223, 224, 273, 274, 275, 276, 313, 405
Zaman, E. 147
Zeynalov, S. 148, 295, 406

Coğrafi adlar göstəricisi

Bakı şəhəri.....1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16,
17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32,
33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48,
49, 50, 51, 52, 53, 54, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96,
97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109,
110, 111, 112, 113, 114, 115, 116, 117, 118, 119, 120, 121,
122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133,
134, 135, 136, 137, 138, 139, 140, 141, 142, 143, 144, 145,
146, 147, 148, 149, 150, 151, 152, 153, 154, 155, 156, 157,
158, 159, 160, 161, 162, 163, 164, 165, 166, 167, 168, 169,
170, 171, 172, 173, 174, 175, 176, 177, 178, 179, 180, 181,
182, 183, 184

Rayonlar üzrə:

Binəqədi.....79, 185, 186, 187, 188, 189, 190, 191, 192, 193,
194, 195, 196, 197, 198, 199, 200, 201, 202, 203, 204, 205,
206, 207, 208, 209, 210, 211, 212, 213, 214, 215, 216, 217,
218, 219, 220, 221, 222, 223, 224

Əzizbəyov55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 225, 226,
227, 228, 229, 230, 231, 232, 233, 234, 235, 236, 237, 238,
239, 240, 241, 242, 243, 244, 245, 246

Xətai.....65, 247, 248, 249, 250, 251, 252, 253, 254, 255, 256,
257, 258

Qaradağ..... 66, 67, 68, 259, 260, 261, 262, 263, 264, 265,
266, 267, 268, 269, 270, 271, 272, 273, 274, 275, 276

Nərimanov.....70, 71, 72, 277, 278, 279, 280, 281, 282, 283,
284, 285

Nizami.....74, 296, 297, 298, 299, 300, 301, 302, 303, 304,
305, 306, 307, 308, 309, 310, 311, 312, 313

Sabunçu.....14, 75, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 314, 315,
316, 317, 318, 319, 320, 321, 322, 323, 324, 325, 326, 327,
328, 329, 330, 331, 332, 333, 334, 335, 336, 337, 338, 339,
340, 341, 342, 343, 344

Suraxanı.....84, 85, 86, 367, 368, 369, 370, 371, 372, 373,
374, 375, 376, 377, 378, 379, 380, 381, 382, 384, 385, 386,
387, 388, 389, 390, 391, 392, 393, 394, 395, 396, 397, 398,
399, 400, 401, 402, 403, 404, 405, 406, 407, 408

Nəsimi.....286, 287, 288, 289, 290, 291, 292, 293, 294, 295

Səbail.....345, 346, 347, 348, 349, 350, 351, 352, 353, 354,
355, 356, 357, 358, 359, 360, 361, 362, 363, 364, 365, 366

Yasamal.....407,408, 409, 410, 411, 412, 413, 414, 415, 416,
417, 418

Kəndlər üzrə

Albalılıq..... 56

Bakıxanov..... 320

Balaxanı.....79, 321, 327, 329, 332, 340,

Bilgəh.....56, 77, 322,
Binə.....57, 246,
Buzovna.....56, 59, 60, 62, 63, 77, 236, 240,
Ələt.....67, 68
Əmircan.....385, 395, 396, 397,
Günəşli.....85, 86
Hövsan.....84, 85, 86, 380, 400, 406,
Qala.....245,
Qaraçuxur.....391
Qobustan...65, 66, 260, 262, 266, 269, 270, 271
Lökbatan.....273
Maştağa.....78, 323, 325, 333
Mehdiabad.....79,
Mərdəkan.....59, 60, 62, 63, 233, 241, 242,
Mərəzə.....259
Müşfiqabad.....274, 275
Ramana.....317, 379,
Şüvəlan.....59, 60, 62, 63
Türkan.....58, 59, 60, 62, 63
Zabrat.....75, 79, 81, 82, 83, 319
Zirə.....57

MÜNDƏRİCAT

Ön söz	3
I fəsil	
Bakı və ətraf	
qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə	
dair Tədbirlər roqramı.....	4
1.2.Tədbirlər Proqramının təsdiq edilməsi haqqında Azərbaycan	
Respublikası Prtezidentinin sərəncamı.....	4
1.3.Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının	
sürətləndirilməsinə dair Tədbirlər Proqramına həsr olunmuş	
müşavirə və tədbirlər.....	5
1.3.1. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı	
şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf	
perspektivlərinə həsr olunmuş müşavirə.....	5
1.3.2.İlham Əliyevin sədrliyi ilə Bakının və şəhərətrafi	
qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə.....	5
1.3.3.Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər	
Kabinetinin 2006-cı ilin I rübünün yekunlarına həsr olunmuş	
iclası.....	7
II fəsil	
Tədbirlər Proqramının icrası ilə əlaqədar Azərbaycan	
Respublikası Prezidentinin Bakı şəhərində yenidənqurma işləri ilə	
tanışlığı və şəhərətrafi qəsəbələrə səfəri.....	8

III fəsil

3.1. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı (2006-2007) haqqında qəzet və jurnallarda dərc olunmuş ümumi məzmunlu materiallar.....	17
Əlavələr.....	48
Müəlliflərin əlifba göstəricisi.....	80

Bakı və ətraf qəsəbələrin sosial- iqtisadi inkişafı

Nəşriyyat redaktoru və
Korrektor:

T.Agamirova

Ünvan: AZ-1000 Bakı ş., Xaqani küç.29

E-mail: contact@anl.az

URL: www.anl.az

**M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının mətbəəsində
ofset üsulu ilə çap olunmuşdur.**

Sifariş 24

Çapa imzalanmışdır: 25.05.09

Tirajı:

Pulsuz: